

**EVDƏ QAL,  
SAĞLAM QAL**

**Prezidentə yazırlar:  
“Azərbaycanın  
inkışafı istiqamətində  
gördüyünüz işlər  
xalqımız tərəfindən  
minnətdarlıqla  
qarşılanır”**



**Əli Əhmədov: “Milli  
Qurtuluş  
günü müasir  
Azərbaycan tarixinin  
dönüş nöqtəsini təşkil  
etmişdir”**



**“SƏS” qəzeti mənim  
üçün ən əziz qəzətdir**

# SƏS

**QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!**



*Qəzet 1991-ci il yanvarın 11-dən çıxır*

Nº 098 (6063) 13 iyun 2020-ci il. Qiyməti 40 qəpik

“Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

## 15 iyun - Milli Qurtuluş Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılıb!



**Avropa Parlamenti:  
“Dağlıq Qarabağ  
Azərbaycanın  
qanunsuz işğal  
edilmiş ərazisidir”**



**QURTULUS  
YADDASIMIZ -  
Heydər Əliyevin  
Azərbaycan xalqına  
üç mirası**



**Formula 1 Azərbay-  
can Qran Prisi bu il  
baş tutmayıacaq**



# Prezidentə yazırlar: “Azərbaycanın inkişafı istiqamətində gördünüz işlər xalqımız tərəfindən minnətdarlıqla qarşılanır”



**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.**

Şəmkir rayonunun Bayramlı kəndindən Mətanet Quliyeva yazır: “Möhtərem cənab Prezident, həyatımı dəyişən xəbəri və o günü xatırladıqca ilahi ədalətin var olduğuna bütün ruhumla təkrar-təkrar inanıram. Həyat qayğılarımın hökm sürdüyü və ömrümün eniş dövründə, üstəlik, bütün bunlardan əlavə, sağlamlığımın mənimle savaşa qalxdığı bir vaxtda bir xəbər oxudum: Prezident mükafatçı olmuşam. Həmin anı və o anın yaşıtdığı hissələri ifadə etməyə nə mənim, nə də qələmimin gücü çatar. Təkcə onu deyim ki, o xəbər yaralarına məlhəm, yorğunluqdan bükülən dizlərimə güc oldu, məni həyata bağladı, mübarizəyə səslədi. Bütün bunlara görə Sizə minnətdaram, cənab Prezident! Əlliyyi olan şəxslər üçün yaratdığınız çoxlu imkanlar və bu istiqamətdə aparılan işlər bir daha imkan yaradır ki, bu qəbildən olan hər bir şəxs cəmiyyətə öz yerini tutsun. Üreklə deye bilerəm ki, bu gün mənim kimi gənclərin hədəflərinə doğru addımlaması üçün heç bir engel yoxdur. Bizim Sizə, Sizin qayığınıza her zaman ehtiyacımız var”.

Xocalı rayonundan məcburi köçkü Vəqif Behbudov: “Hörmətli cənab Prezident, ulu öndərimiz Heydər Əliyevin əsasını qoymuş Azərbaycanımız gündən-güne inkişaf edir. Bu inkişaf məhz Sizin zəhmətinizin, siyasi iradəninin sayəsində gerçəkləşir. Mən şəhid oğluyam, atamın şəhid olmasından üç ay sonra dünyaya gəlmişəm. Atamın adını mənə qoyublar ve bununla fərədirəm. Həm də ona görə fərər edirəm ki, dünyadan heç bir ölkəsində şəhid ailəsinə bu qədər diqqət və qayğı göstərilər. Bu qayğını Sizin yürütdünüz ugurlu sosial siyasetin məntiqi nəticəsi kimi qiymətləndirmek olar. Şəhid ailələrinin hər birinə göstərilən diqqət və qayğı bizlərdə qurur, fərəh

hissi yaradır. Siz çıxışlarınızda hər bir şəhədin və onun ailəsinin Azərbaycan dövləti və xalqı üçün son dərəcə dəyərli olduğunu qeyd edirsiniz. Sizin şəhid ailələri ilə görüşləriniz bu qayığın tükənməz olduğunu göstərir. Buna görə də bizim - şəhid ailələrinin yaşayışı ildən-ilə yaxşılaşır. Biz şəhid ailələrinin problemlərinin aradan qaldırılması üçün heyata keçirilən tədbirlərdən məmnunluq hissi duyuruq və əhatə olunduğumuz qayğıya görə Sizə minnətdarlığınızı bildiririk”.

Sumqayıt şəhərindən Rasim Məmmədov və Seidə Məmmədova yazırlar: “Zatiyalılıları cənab Prezident, Sizin rəhbərliyinizlə korrupsiya hallarına qarşı həyata keçirilən sərt tədbirlər bizi çox sevindirir. Bu işləri diqqətə seyr edir, ulu öndər Heydər Əliyevin vaxtında olduğu kimi, sağlam ab-havanın yarandığını duyuruq. Əsas isə odur ki, Siz bu yolda qətiyyətli və dönməzsiz, eynilə atanız kimi... Sizin bu iradəniz bir çoxlarının yuxusuna haram qatıb. İster xaricdə, isterse də daxildəki daxilişənlerimiz Azərbaycanın bu ugurlarını hezm edə bilmirlər, edə də bilməzlər. Çünkü Sizin rəhbərliyinizlə qazanılan ugurlar onların boğazına sanki bir sümük kimi tixanib. Bilin ki, bütün xalq Size inanır. Bu xalq ümummilli liderimiz Heydər Əliyevin bir kəlməsi ilə 1994-1995-ci illərdə Azadlıq meydanına toplaşıb onunla bir olduğunu bütün dünyaya göstərdiyi kimi, Sizin də bir kəlmənizlə meydana çıxbıx arxanızca getməyə hər zaman hazırır. Allah Sizi qorusun!”.

Tərtər rayonundan Emin Pənahov: “Cənab Prezident, rayonumuzda tərtərli gənclərin və idmançıların uzun illərdən bəri həsrətində olduğu möhtəşəm Olimpiya idman Kompleksinin tikilib istifadəyə verilməsi bizi sonsuz sevinc hissələri yaşıtdı. Bu Olimpiya idman Kompleksi tərtərli gənclərin sağlam həyat tərzi sürmələrində, onların idmanına marağının artmasına mühüm rol oynayacaq. Kompleksdə olan müxtəlif idman yarışlarının keçirilməsi üçün universal zal, üzgüçülük hovuzu, sauna, güleş, boks, basketbol və trenajor zalları, tennis kortu gənclərimiz özəl xalqın canıyanan kimi göstərməyə çalışılsalar da, əslində, xalqımız onlardan heç vaxt bir xeyir görməyib. Sizi ona görə çox istəyirik ki, sözünüzlə emeliniz vəhdət təşkil edir. Fəaliyyətiniz əhalinin qayğı ilə əhatə olunmasında öz ekisini tapır. Allah Sizi və ailənizi, bütün yaxınlınızı qorusun. Biz Sizinlə fərər edirik və hər zaman yanınızdayıq”.

ev sahibliyi də edəcəyik, idmanın kütləviliyi təmin edərək, gənclərimizin fiziki və mənəvi sağlamlığını qoruyacaqıq. Cənab Prezident, cəbhə bölgəsində yaşayan gənclərə göstərdiyiniz diqqət və qayğıya görə Tərtər rayonunun çoxsaylı gəncləri və idmançıları adından Sizə minnətdarlığınızı bildiririk. Gənclərimiz bütün sahələrdə Sizin diqqət və qayığınızı hiss edir və Sizi dəstəkləyirlər. Tanrı Sizi qorusun!”.

Bakı şəhərinin Xəzər rayonundan Səxəvət Məcnunov: “Hörmətli cənab Prezident, Azərbaycanın gündən-güne inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində gördünüz işlər, apardığınız daxili və xarici siyaset, habelə ölkədaxili genişməqyaslı islahatlar xalqımız tərəfindən minnətdarlıqla qarşılanır. Dünyada yaşılmış koronavirus pandemiyası ölkəmizdən de yan keçmədi. Sizin apardığınız tədbirlərin nəticəsində ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar ölkə əhalisi tərəfindən müsbət qarşılınan və layiqincə yerinə yetirilir. Görülən bütün bu işlər Sizin tərəfinizdən vətəndaşlara göstərilən diqqət və qayğıdan irəli gəlir. Bir hərbçi olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə tezliklə torpaqlarımız düşmən tapdağından azad olacaq və dünyani cənginə alan bu bələdan da tezliklə qurtulacaqıq. Sizin sayənizdə Böyük Vətən müharibəsi iştirakçılarının ailələrinə verilən birdəfəlik müaviniətə görə Sizə təşəkkürümüzü bildiririk. Ölkə vətəndaşlarının sağlamlığını, rıfahını, ölkəmizin güclü iqtisadiyyata, ordumuzun dövlətlər arasında nüfuzlu yere yüksəlməsində gördünüz işlərə görə Xəzər rayonunun sakinleri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, yeni-yeni uğurlar arzulayıram. Biz həmişə Sizinləyik!”.

Mingəçevir şəhərindən Humay Baxışova, Tural Kərimov və Kamal Nəcəfli yazırlar: “Hörmətli cənab Prezident, Sizin tapşırıq və tövsiyələrinizə uyğun olaraq “Azərbaycan” İstilik Elektrik Stansiyasında aparılan yenidənqurma işləri uğurla davam etdirilir. Sizin rəhbərliyinizlə ölkəmizdə energetika sənayesi sürətlə inkişaf edərək, yeni mərhələyə qədəm qoyub. Azərbaycan enerjini ixrac edən ölkəyə çevrilib. Dövlətimizin davamlı inkişafının göstəricisi olaraq görülən işlər biz gəncləri sevindirir və qururlandırır. Cənab Prezident, Mingəçevir gəncləri gördüyü nüfuzlu işləri bütünlükə dəstəkləyirlər. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığınızı bildirir, uğurla irililədiyiniz yolda yeni müvəffəqiyyətlər arzulayıraq. Ulu Tanrıdan Sizə möhkəm canşağılı, işlərinizdə nailiyyətlər diləyirik”.

Sabirabad rayonunun Xələfli kəndindən Yavər Şükürov: “Azərbaycan xalqının sevimli Prezidenti, cənab Ali Baş Komandan, bu ağır dövrde Sizin vaxtında atdırığınız adımlar, xalqın sağlamlığının qorunmasına yönəlmış siyaset sayesində koronavirus bələsinin cynağından tezliklə xilas olacağımıza böyük inam bəsləyirik. Hər bir işinizi görə şəxsən öz adımdan və ailəm adından Sizə minnətdarlığınızı bildirirəm. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Siz daim xalqın yanındasınız. Bəzi şəxslər özlərini xalqın canıyanan kimi göstərməyə çalışılsalar da, əslində, xalqımız onlardan heç vaxt bir xeyir görməyib. Sizi ona görə çox istəyirik ki, sözünüzlə emeliniz vəhdət təşkil edir. Fəaliyyətiniz əhalinin qayğı ilə əhatə olunmasında öz ekisini tapır. Allah Sizi və ailənizi, bütün yaxınlınızı qorusun. Biz Sizinlə fərər edirik və hər zaman yanınızdayıq”.

# Avropa Parlamenti: "Dağlıq Qarabağ Azərbaycanın qanunsuz işğal edilmiş ərazisidir"

*Avropa Parlamentinin Azərbaycan, Ermənistən və Gürcüstan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, bu qurumun Ermənistən üzrə məruzəçisi Trayan Besesku Ermənistən ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu arasında yeni magistral yol tikintisi ilə əlaqədar birgə bəyanat yayıblar (bax: azertag.az/ru/xeber/1510037).*

AZƏRTAC xəber verir ki, bu sənəd Azərbaycanın Dağlıq Qarabağ regionunun Yerevan tərefindən lobbiləşdirilən "öz müqəddəratinin təyin etmək hüququnun bütün qanunlar üzrə sərbəst fikir bildirilmesi nəticəsində öz müqəddəratinin təyin etmiş arsax "alqı" statusuna rəğmən, məhz Ermənistən tərefindən işğal edilmiş region kimi dünyada, o cümlədən Avropa İttifaqı strukturlarında daha artıq dərəcədə tanınmasının növbəti təsdiqidir.

Sənəd Avropa Parlamentinin saytında dərc edilib: [https://www.europarl.europa.eu/cmsdata/208877/KALJURAND\\_BASESCU\\_ZOVKO\\_Joint%20statement\\_new%20highway%20between%20Armenia%20and%20Nagorno%20Karabakh.pdf](https://www.europarl.europa.eu/cmsdata/208877/KALJURAND_BASESCU_ZOVKO_Joint%20statement_new%20highway%20between%20Armenia%20and%20Nagorno%20Karabakh.pdf)

Sənədin mətni yetərinə qıсадır, lakin onun gözəlliyi də məhz bundadır ki, Ermənistən və Azərbaycan üzrə əsas məruzəçilərin principial mövqeyi qısa formada ifadə edilib. Bəyanatın ikinci cümləsində "also" (həmçinin) sözü diqqəti cəlb edir: "Yeni infrastruktur yolu, HƏMÇİN (!) işğal altında olan Qubadlı və Cəbrayıllı rayonlarından keçmək Ermənistəndəki Qafanı Dağlıq Qarabağdakı Hadrüt ilə birləşdirəcək".

Beləliklə, "həmçinin" sözü "işğal edilmiş" statusunu Dağlıq Qarabağın özüne də şamil edir. Bütün bu illər ərzində bilavasitə Dağlıq Qarabağ ilə ona bitişik rayonlar arasında keyfiyyətə hədd qoymağa çalışanlar yəqin ki, indi özlərini çox pis hiss edirlər!

Sənəddə bir qədər sonra ilk baxışda "yarımqılıq" və "ikimənalılıq" təsiri bağışlayan hər hansı ifadələr bir kənara atılıb: Dağlıq Qarabağa bitişik rayonlarla yanaşı, bu region özü də açıq-aydın "qeyri-qanuni işğal edilmiş ərazi" adlanır. Üstəlik, bu qeyri-qanuni işğali sabitləşdirmək cəhdlerinin qəbul edilməz olması və bu baxımdan narahatlıq ifadə edilir.

Nəhayət sonda daha bir xoşagələn məqam ondan ibarətdir ki, sənədin müəllifləri ATƏT-in Minsk qrupunun səyərini dəstəkləyirlər, lakin bu dəstək ermənilərin xoşlağı hansıa müraciət formada ifadə olunmur, 2009-cu ildən qəbul edilmiş baza prinsipləri "münəqişənin dinc yolla, Azə-

**European Parliament**  
2019-2024

**Delegation to the EU-Armenia Parliamentary Partnership Committee,  
the EU-Azerbaijan Parliamentary Cooperation Committee  
and the EU-Georgia Parliamentary Association Committee**

**JOINT STATEMENT BY**  
**THE CHAIR OF THE DELEGATION, MEP Marina KALJURAND,  
THE EUROPEAN PARLIAMENT'S STANDING RAPPORTEUR ON  
ARMENIA, MEP Traian BĂDESCU  
AND THE EUROPEAN PARLIAMENT'S STANDING RAPPORTEUR ON  
AZERBAIJAN, MEP Željana ZOVKO**

**on the construction of a new highway between Armenia and Nagorno-Karabakh**

**Brussels, 10 June 2020 -** "Announced last year, the construction of a third highway connecting Armenia and Nagorno-Karabakh will kick off soon. This new road infrastructure will connect Kapan, in Armenia, with Hadrüt, in Nagorno-Karabakh, passing through the districts of Qubadlı and Jabrayıl, which are also occupied. As a matter of principle, we support projects that foster regional cooperation, connectivity and people-to-people contacts in the Eastern Neighbourhood. That said, the decision to build this highway has been taken without the consent of the competent authorities of Azerbaijan -in violation of international law. In addition, it could symbolically entrench the illegal occupation of Nagorno-Karabakh and of its surrounding districts. Therefore, we very much deplore this initiative as it does not help to create conditions conducive to trust, peace and reconciliation. We reiterate our unwavering support to the efforts of the Co-Chairs of the OSCE Minsk Group and their 2009 Basic Principles. For this mediation to have a chance of success, we call on the authorities of Armenia and Azerbaijan to step up their commitment, in good faith, to the negotiation on the peaceful resolution of the conflict within the internationally recognised borders of Azerbaijan."

**For further information contact:**  
Office of Ms Marina KALJURAND, tel. +32 2 284 53 94, e-mail: marina.kaljurand@europarl.europa.eu  
Eastern Partnership and Russia Unit, tel. +32 2 284 26 43, e-mail: DSCA@europarl.europa.eu

baycanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri səviyyəsində nizamlanması" şəklində konkretləşdirilir.

Bu sərhədləri izah etməyə, fikrimizcə, ehtiyac yoxdur. Lakin əger erməni tərəfi "Arsaxın müstəqilliyi Azərbaycanın sərhədlərini pozmur, cünki Dağlıq Qarabağ hələ Azərbaycanın sərhədləri tanınana qədər leqləşkəndə onun tərkibində çıxıb" kimi cəfəng tezislərle manipulyasiya etməye çalışarsa, onun bir məsələ barədə fikirləşməsi pis olmazdı: əger belədirse, əger ərazi bütövlüyü heç kəs tərefindən pozulmursa, onda Avropa İttifaqından olan siyasetçilər ərazi bütövlüyüne riayət edilməsi prinsipini ümumiyyətlə nə üçün xatırladırlar? Hərçənd əminlik ki, Yerevanda onşuz da hər şeyi çox yaxşı başa düşürler. Bir şapalağın izi keçməmiş növbəti şapalaq gelir. Ümidvarıq ki, bu da sonuncu olmayıcaq.

## Baş Nazir Əli Əsədov Mixail Mişustin Rusiya Günü münasibətilə təbrik edib

yunun 12-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə ölkəsinin dövlət bayramı - Rusiya Günü münasibətilə təbrik



məktubu göndərib. Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilərlə ki, Baş Nazir Əli Əsədov dövlət başçılarının səyləri sayesində çoxəsrlik təməli olan Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdəşliq səviyyəsine çatdığını vurgulayıb. Mektubda, həmçinin Azərbaycan ilə Rusiya arasındaki qarşılıqlı faydalı əməkdaşlığın hər iki ölkənin xalqlarının mənafəyi naminə birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidi varlıq ifadə olunub.

## Əli Əhmədov: "Milli Qurtuluş günü müasir Azərbaycan tarixinin dönüş nöqtəsini təşkil etmişdir"



**Müasir Azərbaycan tarixinin en şərəflə analarından olan Milli Qurtuluş gündündən 27 il ötür. Ümummillî lider Heydər Əliyevin tarixi qayıdışını ifadə edən Milli Qurtuluş günü Azərbaycanın dövlət müstəqilliyyətinin bərpə edilməsindən sonra tariximizin dönüş nöqtəsini təşkil etmişdir. AXC-Müsavat hakimiyyətinin yaratdığı və xaos, anarxiya, iqtisadi tənəzzül, 1600 faizlik inflifikasiya, erməni təcavüzünün genişlənməsi, ölkənin cənubunda və şimalında tüyən edən separatizm, beynəlxalq təcrid və s. müsaiyyət olunan ağır və hərtərəfli böhran yalnız Heydər Əliyevin qayıdışı sayesində aradan qaldırıldı. Bu, sözün əsl mənasında Azərbaycanın və onun müstəqilliyinin xilası demək idi". SİA-nın verdiyi məlumatə görə, bu fikirlər Baş nazirin müavini, YAP-in Sədr müavini-İcra katibi Əli Əhmədov Milli Qurtuluş günü münasibəti ilə özünün rəsmi facebook şəhifəsində yayımladığı məqaləsində yer almışdır.**

Əli Əhmədov qeyd etmişdir: "1993-cü il iyunun 15-dən başlayan Qurtuluş məfkurəsi Azərbaycanın müstəqil dövlətinin qurulması və onun möhtəşəm inkişafının əsasını təşkil edir. Xalqımız bugünkü sabitlik və əmin-amanlıq, yüksəlik və müasirleşməyə görə Heydər Əliyevin tarixi qayıdışına minnətdardır. Milli Qurtuluş bayramınız mübarək olsun".

## Azərbaycanda əhalinin sayı 10 milyon 81 min nəfəri ölüb



lin əvvəlindən ölkə əhalisinin sayı 14 min 473 nəfər və ya 0,1 faiz artaraq, 2020-ci il may ayının 1-i vəziyyətində 10 milyon 81 min 581 nəfərə çatıb. Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilər ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

## Azərbaycanda koronavirusdan daha 5 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daxı 336 yeni yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. AZƏRTAC xəber verir ki, bunu dünən Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) yolduxucu xəstəliklər üzrə işçi qrupun rehbəri Vəsif Əliyev Nazirlər Kabinetin yanında Operativ Qərargahın brifinqində söleyib.

O bildirib ki, COVID-19 üçün götürülen analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. Bu gün ölkədə koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5600 test aparılıb. Aktiv xəstə sayı 3992-yə çatıb.

## Avropa Parlamenti son bəyanatı ilə dövlətlərin ərazi bütövlüyü prinsipinə obyektiv və ədalətli yanaşdığını göstərdi



Deputat qeyd edib ki, bu mövqə həm də digər beynəlxalq təşkilatlar, ilk növbədə, ATƏT -in Minsk qrupu üçün nümunə olmalıdır. Məsələ ondadır ki, Ermənistən regionda işğalçılıq siyasetini davam etdirməkle bərabər həm də mövcud nəqliyyat-kommunikasiya xəritəsini deyişməyə cəhd göstərir. Bunun üçün işğal altında olan Azərbaycan torpaqlarından istifadə edir.

Bu cür davranışa əsla qəbul edilə bilər. Haqlı olaraq Avropa Parlamentinin Əməkdaşlıq Komitəsinin bayanatında da bu məsələ öncə çekilərək Azərbaycanın ərazi bütövlüğünə vurğu edilir. Eyni zamanda, bəyanatda problemin sülh yolu ilə həll edilməsi çağırışı da var ki, bu da hazırda ən aktual məsələdir.

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan öz torpaqlarının uzun müddət işğal altında qalmışa əsla dözməyəcək və mütləq qətiyyətli addımlar atacaq. Nəticəni isə proqnozlaşdırmaq o qədər də çətin deyil, cünki hamiya yaxşı məlum



www.sesqazeti.az

# 15 İyun-Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin şanlı səhifələrindən biridir



*YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimovun yap.org.az-a müsahibəsi*

*-Eldar müəllim, bildiyimiz kimi, 15 iyun tarixi ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur. Azərbaycanın müasir tarixində mühüm yerdə tutan bu əlamətdar hadisənin əsasları barədə nə deyə bilərsiniz?*

-23 il bundan əvvəl - 27 iyun 1997-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdışı gününü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilmesi haqqında qərar qəbul etmişdir. Həmin vaxtdan başlayaraq hər il 15 iyun tarixi respublikamızda Milli Qurtuluş bayramı günü kimi qeyd edilir. Əlbəttə, gənc nəsilde təbii bir sual yaranır ki, nəyə görə məhz Heydər Əliyevin ölkə hakimiyyətinə qayıdışı bayram günü kimi qeyd olunur. Bu suala cavab vermək üçün hesab edirəm ki, Heydər Əliyevin Azərbaycan Respublikasının inkişafı və Azərbaycanda milli özünü dərk prosesinin qüvvətlənməsi sahəsində fəaliyyətinə qısaca nəzər yetirmek kifayətdir.

Ulu Öndər Heydər Əliyev ilk dəfə 1969-1982-ci illərdə SSSR-in tərkibində olan Azərbaycan Sovet Sosialist Respublikasına Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitesinin birinci katibi kimi rəhbərliyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün əzmkarlıqla çəlilşidiyi və əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm vermesini əyni surətdə göstərdi. Azərbaycan Respublikasına ilk dəfə rəhbərlik etdiyi 13 il ərzində Heydər Əliyevin apardığı hərtərəfli və əhatəli işlər, Onun özüne və ətrafindakı rəhbər işçilərə qarşı olan tələbkarlığı, yüksək işgüzarlığı sayəsinde Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, neft-maşınçayırma və kimya sənayesi, üzüm istehsalı və bir sıra digər sahələrdə ittifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabət qabiliyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə tanınmağa başladı və müstəqil inkişafın əsası qoyuldu.

Bu 13 il ərzində respublikamızda milli gelir 2,5 dəfə artmış, sənaye və kənd təsərrüfatı istehsalı 2,7 dəfə çoxalmışdır. İqtisadiyyatın inkişaf etdirilməsinə əvvəlki 50 ildə olduğundan 1,4 dəfə çox əsaslı vəsait qoymuş, 250 iri zavod və fabrik tikilib işe salılmışdır.

Həmin dövrde iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatının inkişafında da möhtəşəm nailiyetlər əldə olundu. Həmin dövrde təsərrüfatların maddi-texniki bazası yeni texnika və texnologiya ilə

milli mənlik şürünün inkişaf etdirilməsində mühüm irəliliyələr əldə edilmişdir. Azərbaycan Respublikası İttifaq büdcəsində dotasiya almadan yaşayan iki respublikadan biri idi. Bu da Azərbaycan Respublikasının siyasi və iqtisadi müstəqilliyinə tam zəmanət veren bir vəziyyət idi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına həmin dövrde rəhbərliyi sayəsində əldə edilən nailiyetlər hörmətli Prezidentimiz İlham Əliyevin "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında" Sərəncamında özünün əhatəli əksini tapmışdır. Sərəncamda deyilir: "1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun sehifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatının ineqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır".

Heydər Əliyevin Azərbaycan Respublikasında həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək idarəciliq qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhber işçi kimi böyük potensiala malik olmasının ittifaq rəhbərliyinin diqqətini cəlb etdi. Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sedrinin birinci müavini vəzifəsinə teyin edildi və bu vəzifədə işlədiyi müdəddətə ittifaqda mövcud olan ən problemlı sahələrin həlli ilə dərinlənmiş olaraq həmin sahələrin inkişafını təmin etdi. Heydər Əliyev artıq SSRİ-nin bütün bölgelərində bacarıqlı və işguzar bir rəhber kimi tanınaraq yüksək nüfuz sahibi idi. O, tez-tez inkişaf etmiş ölkələrdə olur, onlarla əməkdaşlıq problemlərini müzakirə edir və dünyadan siyasi elitəsində hörmətlə qarışanırdı. Heydər Əliyev Azərbaycanın kənarda olsa da həmin illərdə respublikamızda baş veren proseslərlə daim maraqlanır, problemlərin həllində köməklik göstərir və respublikamızın dinamik inkişaf üçün əlindən gələni edirdi. Onun liderlik məhareti, ittifaqda və beynəlxalq aləmdə böyük nüfuzu, məhsuldar işləmek qabiliyyəti xoşiyətli insanları sevindirir, bir çox bədxahlarda isə ona qarşı paxılıq hissi yaradır. Bu paxılığın neticəsi idi ki, 1987-ci ilde Heydər Əliyevə qarşı SSRİ rəhbərliyində, xüsusi Mixail Qorbaçov tərəfindən aparılan təqiblərə cavab olaraq, vəzifəsində istəfa verməyə məcbur oldu və təqiblərə məruz qaldı.

Bununla belə bütün qadağalarla baxmayaraq, Ulu Öndər Heydər Əliyev SSRİ-də və Azərbaycanda gedən prosesləri diqqətə izləməkde davam edir, öz xalqı ilə birgə nəfəs alır. Onun gücü də məhz bunda idi. 1990-ci il yanvarın 20-də Sovet qoşunları Bakıda qırığın törendəndən sonra buna ən sərt şəkildə etiraz edən də məhz Ümummilli Lider idi. Həmin vaxt O, böyük cəsər nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında təşkil edilən mətbuat konfransında SSRİ-nin rəhbərliyini açıq formada kəskin təqiqidən edib xalq ilə birlikdə olduğunu bəyan etmişdi.

**- Ulu Öndər Heydər Əliyevin Naxçıvanın rəhbərliyinə gəlisi muxtar respublikanın həyatında nə kimi dəyişikliklər yaratdı?**

-Ulu Öndər Heydər Əliyev bir müddət Moskvada yaşadıqdan sonra SSRİ adlı imperiyanın məhv olacağına tam əmin olduğundan öz ölkəsində və doğma diyarı olan Naxçıvanda yaşamağa üstünlük verdi və 1990-ci il iyunun 22-də Naxçıvana gəldi. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan həm ermənilərin hərbi təcavüzüne qarşı mübarizə aparır, həm də yaranmış iqtisadi çətinlikləri aradan qaldırmağa çalışır. Belə bir vəziyyətdə görkəmli siyasi xadim, həmişə Vətəni və xalqı üçün yorulmadan çalışmış Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı. Bu məqsədlə də Naxçıvan əhalisi Onu Naxçıvan Muxtar Respublikasının və Azərbaycan SSR-nin Ali Sovetinə deputat seçdi. Heydər Əliyev sessiyalarda Dağılıq Qarabağ problemi ilə elaqədar Bakı rəsmilərinin yeridiyi siyaseti və Moskvadan mövqeyini kəskin təqnid edir, SSRİ-nin tezlikle dağılacağını bəyan edirdi. Lakin həmin vaxtlar ölkəyə rəhbərlik edən səbətsiz iqtidar bu fikirlərə məhel qymur, Kreml sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradılması üçün mübarizəsini davam etdirirdi. 1990-ci ilin noyabr ayının 17-də Muxtar Respublikanın Ali Sovetinin birinci sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanımızın üçəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Bundan başqa, Onun təklifi ilə Muxtar Respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandı. Habelə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həməreylik Günü elan edildi. Naxçıvan əhalisi Heydər Əliyevə böyük inam və ümidi bəsləyərək Onun Muxtar Respublikaya rəhbərlik etməsini arzu etdi. Xalqın bu istəyi 1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisində Sədr seçildi. Bununla da nəinki Naxçıvanın Muxtar Respublika kimi, həmdə Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulmasına gedən yol həmin gündən başladı.

Ali Məclisin Sədri kimi Heydər Əliyev ilk önce ağır günlərini yaşıyan Naxçıvanın vəziyyətini yüngüləşdirmək üçün qardaş Türkiye və İranla əlaqələri yaxşılaşdırıb kömək əldə etdi. Muxtar Respublikanın gələcək təleyinin iqtisadiyyatın bazar münasibətləri əsasında inkişaf etməsində gəren Ulu öndər tezliklə islahatların həyata keçirilməsini öncə çəkdi. Dövlətçilik, qayda-qanun möhkəmləndi, vəzifə sahiblərinin və bütün işçilərin mesuliyyəti artırıldı. Muxtar Respublikada bütün qüvvələr və imkanlar əhalinin rifah halının yaxşılaşmasına və təhlükəsizliyin təmin edilməsinə sefər olundu. Azərbaycan Respublikasında ilk dəfə iqtisadi islahatlar Muxtar Respublikanın aqrar sahəsində başladı. Çox uğurla həyata

keçirilən bu təxirəsalınmaz tədbirlər tezliklə öz bəhrəsini verdi və Naxçıvanda siyasi və iqtisadi vəziyyət getdikcə stabilşeməyə başladı. İqtisadiyyatda və dövlət quruculuğunda eldə edilən sabitlik ermənilərin Muxtar Respublikaya hücumlarını mərdliklə dəf etməyə və cəbhədə sakitliyin bərqərar olmasına imkan yaratdı.

**-1990-ci illərin əvvəlində respublikamızdakı ictimai-siyasi vəziyyəti necə xarakterizə edərdiniz?**

- 1991-ci il 18 oktyabr tarixində Bakıda Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini və suverenliyini elan etdi. Bu tarix isə elə bir dövərə təsadüf etmişdir ki, bir tərəfdən mənfur qonşumuz Ermənistən separatçılıq siyaseti yürüdərək ərazi iddiası ilə bizi mühəribəyə cəlb etmiş, digər tərəfdən isə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək və proqnozlaşdırmaq imkanlarından məhrum olan, adı vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslər rəhbərlik edirdi. Belə vəziyyət cəbhədə gərginliyi daha da artırmaqla yanaşı hakimiyyət uğrunda mübarizəni də qızışdırır. Bundan istifadə edən Ermənistən silahlı qüvvələri həadarlarının köməyi ilə Dağılıq Qarabağdan azərbaycanlıları zor güclənə qovur və etnik təmizləmə aparırırdı. Hakimiyyətdə olanlar isə xalqı səfərber edib bunun qarşısını ala biləcek tədbirlər görmək güclündə deyildi və aciz durumda idi. Bundan azğınlaşan erməni quldurları isə 1992-ci ilin fevralında insanların qəşəf etməsi ilə Naxçıvanın əhalisi onu qəşəf etməyə qərəbənə qoymur, Kreml sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradılması üçün mübarizəsini davam etdirirdi. 1990-ci ilin noyabr ayının 17-də Muxtar Respublikanın Ali Sovetinin birinci sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanımızın üçəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Bundan başqa, Onun təklifi ilə Muxtar Respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandı. Habelə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həməreylik Günü elan edildi. Naxçıvan əhalisi Heydər Əliyevə böyük inam və ümidi bəsləyərək Onun Muxtar Respublikaya rəhbərlik etməsini arzu etdi. Xalqın bu istəyi 1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisində Sədr seçildi. Bununla da nəinki Naxçıvanın Muxtar Respublika kimi, həmdə Azərbaycanın müstəqil dövlət kimi mehv olmaqdan qurtulmasına gedən yol həmin gündən başladı.

Ozunu xalqın "aparıcı qüvvəsi" hesab edən Xalq Cəbhəsi və "Müsavat" cütlüyü bundan öz xeyrinə yararlanaraq Azərbaycan Respublikasında hakimiyyəti tezliklə ələ alırdı. Lakin, bu hakimiyyətə təmsil olunanların dövlətçilik və idarəetmə təcrübəsi yox idi, onlar öz işlərini günün tələbinə uyğun qura bilmir, hadisələri düzgün qiymətləndirmir, nə cəbhədə, nə de dövlət quruculuğunda təsirli tədbirlər görə bilmədiklərindən ölkədə hərc-mərclik və xaç baş alıb gedirdi. Bu da erməni silahlıları tərəfindən Dağılıq Qarabağa qonşu yeddi rayonun zəbt edilməsinə şərait yaratdı. Düşdürüyə çətin vəziyyətdə çıxmaga başlayan Naxçıvan əhalisinin isə Heydər Əliyevə olan inamı və ümidi getdikcə artır ve adamlar onun ətrafında daha six birləşərək Muxtar Respublikanın gələcəyi naminə əzmkarlıqla çalışırırdı. Ulu Öndər Heydər Əliyevin Naxçıvana əldə etdiyi bu uğurları gözü görməyən Xalq Cəbhəsi 1992-ci il oktyabrın 24-də Naxçıvanda silahlı çevriliş edib Heydər Əliyevi tutduğu təsirinə imdad etdi. Muxtar Respublikada bütün qüvvələr və imkanlar əhalinin rifah halının yaxşılaşmasına və təhlükəsizliyin təmin edilməsinə sefər olundu. Azərbaycan Respublikasında ilk dəfə iqtisadi islahatlar Muxtar Respublikanın aqrar sahəsində başladı. Çox uğurla həyata

# 15 İyun-Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin şanlı səhifələrindən biridir

## Əvvəli-Səh-4

Cünki, Heydər Əliyev naxçıvanlılara sözün əsl mənasında arxa olduğundan əhalidə ona arxa durmaqla yanaşı böyük hörmət və ehtiram bəsləyərk müdafiqə etdi. Məhz bunun sayəsində əvərilişə cəhdən cəmi bir ay sonra- 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə YAP-in Sədrini seçildi.

Naxçıvanda yeni dövlət quruculuğu istiqamətində böyük işlərin getdiyi bir vaxtda Azərbaycan Respublikasına səriştəsiz rəhbərlik, getdikcə güclənən özbaşınlıq, cəbhədə yaranan gərgin vəziyyət hakimiyyətə qarşı narazılığı artırıldı. Digər bər tərefdən isə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu istəməyən dairələr yeni planlarını işə salmışdır. Separatçı Ə.Hümbətov tabeliyində olan silahlı qüvvələrdən istifada edib cənub rayonlarında "Talış-Muğan Respublikası" yaratmağa çalışırı. Şimal rayonlarında isə separatçı "Sadval" təşkilatı Azərbaycan dövlətçiliyi əleyhine fəaliyyətə məşğul idi.

Bunun məntiqi nəticəsi kimi 1993-cü il iyunun 4-də Gəncədə xalq cəbhəsi-müsavat iqtidarına tam etimadsızlıq göstərilərək qıymaş verdi, qardaş qanı axıdılmaqla demək olar ki, vətəndaş mühərabəsi başlandı. Vəziyyətin daha kəskin karakter alacağından qorxuya düşən və heç bir əməli tədbir görməyi bacarmayan iqtidar rəhbərləri məsuliyyətdən yayınmaq üçün bir-birinin ardına istəfa verməklə Heydər Əliyevi Azərbaycan Respublikasında rəhbər vəziyyəyə dəvet etməye məcbur oldular. Heydər Əliyev onların bu təkliflərini qəbul etmirdi, vəziyyət isə getdikcə daha da pisləşirdi. Bunu görən Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, nüfuzlu siyasi xadim Heydər Əliyevi təkidə ikinci dəfə Azərbaycan Respublikasına rəhbərliyə dəvet etdi. Xalq özünün sevimli oğluna etimad edir və inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa bilər ve Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər.

Xalqın çağırışını qəbul edən Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədrini seçildi. Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına Sədr seçilməsi respublika həyatında çox mühüm bir hadisə oldu. Bu tarixi qayıdış, sözün haqqı mənasında Azərbaycanı azərbaycanlılara, milleti özüne qaytarlığı. Hadisələrin sonrakı gedisi göstərdi ki, 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlangıcı oldu!

## -Eldar müəllim, Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...

-Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovete rəhbərlik etdiyi dövrde parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Həmin dövrün son tarixi hadisələri, faciələrimiz parlamentin müzakiresinə çıxarıldı, onlara hüquqi-siyasi qiymət verildi. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi, əhalinin döyüş ruhunu qaldırmaq, mühərabə dövrüne uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görüldü, ölkədəki vəziyyət barədə tez-tez xalqa məlumat verildi. Bu çox qısa müddət ərzində Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi gələcək inkişafının teməli qoyuldu. Ali qanunverici orqanın sədrini kimi çalıştığı cəmi 4 aylıq fəaliyyəti ile sübut etdi ki, Azərbay-

canın müstəqilliyini qoruyub saxlayan və inkişaf etdirən yegane şəxs məhz Heydər Əliyevdir və sözün əsl mənasında xalqın gözü tərezidir. Bunu 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin 98,8 faizinin Heydər Əliyevə səs vermesi də Azərbaycan xalqının ölkənin taleyini bu görkəmli dövlət xadimine həvəle etmək niyyətində olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk günlərdə Heydər Əliyevin uzaqgörən siyaseti nəticəsində separatçı ermənilər tərəfindən başlanmış Ermənistan- Azərbaycan mühərabəsinde 1994-cü il mayın 12-də ateşkəsə nail olundu. Bundan sonra ölkədə siyasi və iqtisadi sabitlik bərqrər oldu, siyasi sistemin təkmilləşməsi istiqamətində möhkəm addımlar atıldı və 1995-ci ilə müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu. Onun rəhbərliyi ilə həyata keçirilən düşüñülmüş tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründə başlayan səsial-iqtisadi tənzəzlün qarşısı alındı və 1996-ci ildən inkişaf başladı. Təbii ki, bütün bunlar elə de asan başa gelmedi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasına istəməyən bezi daxili və xarici antazərbaycan qüvvələr 1994 və 1995-ci illərdə dövlət əvərilişinə cəhdler etmiş, terror aktları töretmək istəmişlər. Lakin Azərbaycan dövlətinin və xalqının, onun liderinin əleyhine yönəlmüş bu qanunazidd hərəkətlərin və separatizm əməllərinin qarşısı Heydər Əliyevin düşüñülmüş və uzaqgörən siyaseti sayəsində vaxtında və yüksək peşəkarlıqla alındı.

Ulu Öndər Heydər Əliyev müstəqil və suveren Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı xarici siyasetini də formalasdırmağa başladı. Əvvəlki hakimiyyətlərin dövründə populist açıqlamalar, qeyri-real yanaşmalar nəticəsində qonşu ölkələrə pozulmuş münasibətlər qaydmasına salındı. Ümummilli Liderin coxsayılı xarici səfərləri ilə Azərbaycanın dünyasının öndə gedən dövlətlərlə xoşiyətli əlaqələri yaradılaraq möhkəmləndi və respublikamiza uğur getirən və bu gün də davam etdirilən xarici siyaset xəttinin tətbiqinə başlandı. Azərbaycan həm Rusiya və həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq, dostluq və strateji tərəfdəşliq münasibətləri yaratmağa nail oldu. Türkiye ilə "bir millət-iki dövlət" prinsipi əsasında əlaqələr daha da möhkəmləndi.

Siyasi sabitlik əldə edildikdən və tərəfdaş ölkələrlə əlverişli əlaqələr qurulduğandan sonra ölkə iqtisadiyyatının inkişafi ilə bağlı çox ciddi İslahatlara start verildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın geleceyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlanı və həyata keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bezi böyük dövlətərin etirazlarına baxmayaq Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı "Əsrin müqaviləsi" imzalandı. Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı- Tbilisi- Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisine başlandı. Bütün bunlar Ümummilli Liderin özünün dediyi kimi Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin etdən mühüm addımlardır idi.

Ulu Öndərimiz Heydər Əliyevin həyatının 30 ildən artıq bir dövrü Azərbaycan tarixinin parlaq sehifəsini, ölkənin dirçəliş, inkişaf mərhələsini təşkil edir. Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində (1969-1982) Azərbaycanı geride qalmış aqrar respublikadan iqtisadiyyatı dinamik inkişaf edən qabaqcıl respublikaya çevirdi, Azərbaycanın müstəqil ölkə kimi yaşamasına möhkəm zəmin yaratdı. Görkəmli şəxsiyyət respublikamıza ikinci rəhbərliyi dövründə ölkəmizdə baş qaldırmış qardaş qırğıının tezliklə qarşısını aldı, Azərbaycan dövlətini

ve xalqını zamanın en çətin sınaqlarından məharətlə çıxararaq müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi. Heydər Əliyev ikinci dəfə müstəqillik əldə edən Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisine nail olmaqla onun dünyasının qabaqcıl ölkələri sırasına çıxmışını təmin etdi. Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında misiləsiz xidmətləri olan Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyət olduğunu sübut etdi. Qədirbələn xalqımız isə Ulu Öndər özünün Ümummilli Lideri elan edərək Onunla daim fəx etdiyi bildirir.

Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısındaki xidmətlərini izah edərək demişdir: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalımlı yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizin, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücüm və iradəm yalnız yalnız müdrik və qədirbələn xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib. Mən öz mənəli həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib".

Ümummilli Liderimiz Heydər Əliyevin bu müdrik kəlamları Onun müstəqil Azərbaycan dövləti, xalqımızın xoşbəxt gələcəyi namına fəaliyyətinin manifestidir. XX əsr dönya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkləyirək milyonların qəlbində əbədi abidə ucaldan Ulu Öndərimiz Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının mülliəfi kimi böyük ehtiramlı anılır. Gəncliyində memar olmaq istəyən dahi şəxsiyyət möhtəşəm bir abidənin qurucusu olmuş, özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaratmışdır.

## -Sizcə, Milli Qurtuluş Günü Azərbaycan xalqına nə verdi?

-15 iyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin şanlı səhifələrindən biridir. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədrini seçilməsi parlamentdə təmsil olunan siyasi dairələrin mehz Ulu Öndərin xilaskarlı missiyasına olan ümidi və inamlarının göstəricisi idi. Ulu Öndərin 1993-cü il iyunun 9-da Naxçıvandı Bakıya gəlmiş və 6 gün sonra Ali Sovetin Sədrini seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyuldu. İyunun 15-i müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu qurtuluşa dövlətçiliyimizin gələcək mövcudluğunu təməl daşı qoyuldu. Heydər Əliyevin xilaskarlı missiyası nəticəsində Azərbaycan dövlətinin siyasi xəritəsində silinmək təhlükəsindən, Xalq Cumhuriyyətinin acı tələyini yaşamaq aqibətdindən qurtuldu. Heydər Əliyev şəxsiyyətinin miqyası, böyükliyü və əzəməti tarixin onun öhdəsinə buraxıldığı tələyiklə məsələnin hellini təmin etmək qüdərəti nümayiş etdirdi. Bununla Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi mehz ömrünü, bütün qüvvə və bacarığını Azərbaycan xalqının azadlığı, müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş XX əsrin böyük siyasetçisi Heydər Əlirza oğlu Əliyev qismət oldu. Ulu Öndərimiz bu şərəflə missiyani həm Azərbaycan Respublikasına birinci və həm də ikinci hakimiyyəti dövründə eyanı surətdə sübut etdi. Bu gün siyasi baxışlarından asılı olmayıaraq mütləq əksəriyyət etiraf edir ki, respublikamızın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli mehz Heydər Əliyevin xalqın

təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu fenomen şəxsiyyətin 1993-cü ilde xalqın çağırışına cavab verək Azərbaycanın idarəcilik sükəni arxasına keçməsi, çətinliklərə, maneələrə, dövlət əvərilişli cəhdlərinə mətinliklə sine gərməsi xalqımızı vətəndaş mühərabəsindən, ən əsası, müstəqilliyimizin itirilməsi təhlükəsindən qurtardı. Nəticə etibarilə bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq həquqi dövlət quruculuğunu və vətəndaş cəmiyyətinin formalasdırılması prosesinə başlamaq imkanı yaratdı. Heydər Əliyev Azərbaycanın taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıdan başlamış, müstəqil dövlətimizin yaradılması kimi şərəfli missiyani uğurla, uzaqgörənliklə, müdrikliliklə yeri yetirdi. Məhz buna görə respublikamızın bütün guşələrindən qədirbələn xalqımız öz istək və arzularını bildirək 15 iyunun qurtuluş günü kimi bayram edilməsi barədə çoxsaylı müraciətlər edirdi.

Mən, bütün bunları nəzərə alaraq 1997-ci il iyunun 17-də ilk dəfə olaraq parlamentdə çıxış edərək iyunun 15-nin Azərbaycan xalqının milli qurtuluş günü haqqında qərarın qəbul olunması barədə təklif verdim. Təklifim bir çox deputatlar tərəfindən dəstəklənərək on gün sonra, iyunun 27-də Milli Məclisin qərarı ilə 15 iyun- Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olundu və xalqımız bu günü hər il böyük sevincə Qurtuluş bayramı günü kimi qeyd edir. Bu günü bayram kimi qeyd edilməsi həm də gələcək nəsillərə və ölkə liderlərinə heç kimin və heç nəyin unudulmadığı haqqında bir mesajdır. Müasir Azərbaycanın memarı və qurucusu dahi Heydər Əliyevin adı isə Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nələyecəkdir.

Dahilərin böyükülüyü isə ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də mehz belə dahilərən idi. Bunu Onun son qərarı bir daha təsdiq etdi. Bu qərar əslinde Heydər Əliyevin Azərbaycana son borcu, son xidməti idi. Cünki, bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəfle yerinə yedi. Onun 2003-cü il 1 oktyabr tarixində doğma xalqına ünvanlaşdırılmış son müraciəti vətənə ləyqətə xidmətin son nümunəsi idi. Ulu Öndərin tarixi müraciətinin sonunda xalqa müəyyənəşdirildiyi siyaseti davam etdirə biləcək dəqiq ünvanı da göstəridi: "Üzümü sizə - həmvətənlərim tutaraq, qarşidan gelən prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini iləməli Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasetini və iqtisadiyyatını gözlə bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm iləm Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın en layiqli övladlarını öz ətrafında six birləşdirək Azərbaycan dövlətinin inkişafı və xalqımızın fi-ravanhlığı yolunda çox işlər görəcəklər. İnənram ki, mənim axıra çatdırı bilmədiyim tələyiklə məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə iləməli Əliyev başa çatdırı biləcək. Mən ona özüm qədər inənram və gələcəyinə böyük ümidi bəsləyirəm".

Ulu Öndərin bu tarixi müraciətindən keçən on yeddi il onun dediklərinin reallıqla dərinən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının eksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı geləcəyə apardığını sübut etdi.

## Parlamentin növbədənkənar sessiyasının növbəti plenar iclasında yeddi məsələyə baxılıb

**I**yunun 12-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib. AZERTAC xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarova iclası açaraq bir neçə gündən sonra xalqımızın tariximizə qızıl hərflərlə yazılış 15 iyun - Milli Qurtuluş Gününe qeyd edəcəyi ni bildirib. Sədr qeyd edib ki, bu, bizim üçün, sadəcə, təqvim bayramı deyil. Onun ictimai, siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür. Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüs nöqtəsidir, xalqımızın, dövlətçiliyimizin, sözün həqiqi mənasında, xilası tarixidir. Bu tarixi yaranan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi ulu öndər Heydər Əliyevdir.

Bu gün bu zaldə eyleşən bir cəxolunun müstəqilliyin ilk illerində dövlətimizin üzələşdiyi təhdidlərin, xalqımızın yaşıdığı faciələrin canlı şahidi olduqlarını vurğulayan Sahibə Qafarova diqqətə çatdırıb ki, həmin dövrde müşahidə olunan siyasi xaos va anarxiya, dərin iqtisadi tənzəz, separatizm meyilləri yenice elde olunmuş müstəqilliyimi itirmek təhlükəsi yaratmışdır. Belə bir zamanda, xalqımızın dəstəyi, etimadı və tələbi ilə ölkəmizdə hakimiyətə gələn Heydər Əliyevin yüksək səriştəsi, liderlik bacarığı, zəngin dövlətçilik təcrübəsi Azərbaycanı siyasi təlatümlərdən, beynəlxalq təcriddən xilas etdi. Ölkəmizdə hökm sürən özbaşınlıq aradan qaldırıldı və ictimai-siyasi sabitlik təmin olundu. Qısa müddət ərzində Ümummilli Liderin rəhbərliyi ilə köklü islahatlar başlandı, dövlətçiliyin əsasları yaradıldı. Buna paralel olaraq, cəmiyyətin əsasları formalasdırıldı, azərbaycanlıq məfkuriyi dövlət ideologiyası kimi qəbul edildi. Demokratik inkişaf, insan hüquqları ilə bağlı çox ciddi islahatlara start verildi. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz xarakter almاسına nail oldu.

"İyunun 15-nin bizim üçün müstəsna əhəmiyyəti həm də onunla əlaqədar" ki, möhtəşəm qurtuluş tarixi məhz bu binada - Milli Məclisde yazılmışa başlanıb. Ulu Öndərin parlamentimizə rehbərlik etmesi Azərbaycan parlamentarizm tarixinin parlaq bir sehifəsinə teşkil edir. O vaxta qədər siyasi cəxəşmaların, marginal qrupların mübarizəsinin mərkəzi olan Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə demokratiya məbadinə, Azərbaycanın gələcək inkişaf yolunun müəyyən olunduğu strateji bir mərkəzə çevrildi. Ulu Öndər məhz parlamentin 1993-cü il iyunun 15-də keçirilən iclasındaki çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi", - deyə Sahibə Qafarova bildirib.

Sədr onu da qeyd edib ki, xalqımız haqlı olaraq ölkəmizin bugünkü uğurlarını, sabitlik və firavonluğu məhz Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirir. Ölkəmizin inkişafi ilə bağlı fundamental istiqamətlər Ulu Öndər tərəfindən müəyyən edilib. Çox sevindirici həldir ki, qurtuluşdan başlanan tarixi yol bu gün də uğurla davam etdirilir. Ölkəmizin bugünkü yüksək inkişafı və tərəqqisi Heydər Əliyev ideyalarından güclər, qurtuluş məfkurəsinə istinad edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyaset sayesinde Azərbaycan Respublikası inkişaf edir, dövlət quruluğu istiqamətində əhəmiyyətli nailiyyyətlər elde edilir. Cənubi Qafqaz regionunun lider dövləti



olan Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminde də etibarlı tərefdəş kimi tanınır. Bu gün tam əminliklə deyə bilərik ki, Heydər Əliyevin şah eseri olan müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir.

Sonra Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsinin Milli Qurtuluş Günü ilə bağlı hazırladığı video-material nümayiş olunub.

Daha sonra deputatlar Azərbaycan dövlətçiliyinin xilas günü olan Milli Qurtuluş Günü ilə bağlı fikirlərin bildirib, bu günün tariximizdəki müstəsna əhəmiyyətindən danışıblar. Bundan başqa, iclasda Avropa Parlamentinin Ermənistannın Dağlıq Qarabağ üzündən yol çekməsi eleyhinə verdiyi bəyanat Azərbaycan diplomatiyasının uğuru və Avropa Parlamentinin obyektiv qərarı kimi qiymətləndirilib.

İclasın gündəliyindəki məsələlərin müzakiresi zamanı parlamentin Sədri Sahibə Qafarova gündəliyə 7 məsəlein daxil edildiyini söyləyib.

Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitesinin sədri Tahir Mirkılış "Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsinin icrası haqqında" qanun layihəsini ikinci oxunuşda təqdim edib. O xatırladıb ki, parlamentdə layihənin birinci oxunuşda müzakirəsi zamanı 17 deputat çıxış edib, qeyd və təkliflərini verib, Maliyyə naziri Samir Şərifov bir sıra məsələlərə aydınlıq getirib.

Komite sədri deyib ki, 2019-cu ilin dövlət bütçəsi Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirildiyi strateji inkişaf prioritətləri və sosial-iqtisadi siyaset istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət bütçəlerinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzəre alınmaqla icra edilib. Bütün sosial proqramlar, xüsusilə də iki böyük sosial paket icra edilib, nəzərdə tutulan hədəflərə nail olunub.

Dövlət və icmal bütçəlerinin gelirlərinin proqnozla nəzərdə tutulduğundan artıq, xərclərinin isə təsdiq edilmiş bütçə ayırmaları həddini aşmadan icra olunduğunu vurğulayan Tahir Mirkılış deyib ki, dövlət bütçəsinin kəsiri proqnoza nisbətən qat-qat az olub, onun ümumi daxili mehsulda xüsusi çəkisi isə cəmi 0,3 faiz təşkil edib. Ötən ilin dövlət bütçəsinin icrası Azərbaycan Prezidentinin müəyyənləşdirildiyi inkişaf kursunun ardıcıl şəkildə davam etdirilməsində müsbət rol oynayıb.

Ötən ilin dövlət bütçəsinin icrasını yüksək qiymətləndirən deputatlar qeyd və təkliflərini bildirdikdən sonra "Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsinin icrası haqqında" qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin Hüquq siyaseti və dövlət quruluğu komitesinin üzvü Əminə Ağazadə "Məhkəmə-Hüquq Şurası haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişiklikləri ikinci oxunuşda təq-

dim edib. O, dəyişikliyin adət mühakiəsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitoring sisteminin tekniləşdirilməsi məqsədini daşıdığını deyib. Layihə səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

Daha sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Naxçıvan Muxtar Respublikasının Babek rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı məlumat verib. O deyib ki, layihəyə əsasən Naxçıvan Muxtar Respublikasının Babek qəsəbəsinə şəhər statusunun, Cəhri və Nehrəm kəndlərinə isə qəsəbə statusunun verilməsi nəzərdə tutulub. Komite sədri son illər Babek rayonunda geniş abadlıq, quruculuq tədbirlərinin həyata keçirildiyini, onlara inzibati bina, məktəb və xəstəxanaların, sənaye müəssisələrinin, park və xiyabanların salındığını bildirib. Rayonun Cəhri və Nehrəm kəndlərində sosial-iqtisadi inkişaf və məşğulluq səviyyəsinin yaxşılaşlığı, yeni istehsal və sosial-mədəni obyektlər qurulmaqla hər iki kəndin müasir tipli qəsəbəyə çevrildiyi diqqətə çatdırılıb. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

"Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yerin təki haqqında" və "Ətraf mühitin mühafizəsi haqqında" qanunlarda dəyişiklik edilmesi barədə qanun layihəsinə Sehiyyə komitəsinin sədri Əhliman Əmirəslanov və Təbib ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov təqdim edilib. Təklif olunan dəyişikliklərin ekoloji təhlükəsizliyin qorunması məqsədi daşılığı vurğulanıb. Layihə qoyularaq qəbul olunub.

Milli Məclis Sədrinin birinci müvənni, Hüquq siyaseti və dövlət quruluğu komitəsinin sədri Əli Hüseyni Mülki Məcellədə, Şəhərsalma və Tikinti Məccələsində, "Daşınmaz emlakin dövlət reyestəri haqqında" və "Reklam haqqında" qanunlarda dəyişiklik edilmesi barədə layihələri təqdim edib. O, dəyişikliklərin tikinti sahəsində səlahiyyətləri həyata keçirən qurumların dəqiqləşdirilməsi üçün hazırlanlığını diqqətə çatdırıb. Sənəd səsə qoyularaq təsdiqlənib.

"Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilmesi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məlumat verən İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov qeyd edib ki, layihə tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi qaydalarını və buna görə tutulan dövlət rüsumunun dərəcelərini müəyyən edəcək. Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasın sonunda parlamentin Sədri Sahibə Qafarova Milli Qurtuluş Günü münasibətlə bir daha təbriklərini çatdırıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana bundan sonra da yeni-yeni uğurlar arzulayıb.

## "Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarıdır"

Bu mövzuda YAP-in Səbail rayon təşkilatının idarə heyətinin video konfransı keçirilib

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının idarə heyətinin "Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarıdır" mövzusunda onlayn konfrans keçirilib. SIA-nın verdiyi məlumatla görə, konfransda YAP Səbail rayon təşkilatının sədri, i.e.d, professor Şəmsəddin Hacıyev çıxış edərək xalqımızı Milli Qurtuluş Günü münasibətlə təbrik edib.

O, 1993-cü il iyunun 15-dən ötən dövrə Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan danışır. Ş.Hacıyev bildirib ki, 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin siyasi



hakimiyətə qayıdışı Azərbaycanda yeni dəyərlər sisteminin və ideyaların meydana çıxmına şərait yaratdı: "Ulu Öndərin gərgin səyəri sayesində hüquqi, demokratik, dünəyvi dövlət quruculuğu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşamları, qanunun alılıyının təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı. Çünkü məhz Ulu Öndərin hakimiyətə qayıdılarından sonra Azərbaycanda ictimai münasibətlər sisteminin bütün sferalarında sabitlik və qarşılıqlı anlaşılma mühiti formalaşdı".

Onlayn görüşdə Dövlət İdarəciliyik Akademiyasının dekanı, professor Elçin Əhmədov çıxış edərək bildirib ki, 27 il əvvəl ölkəmiz parçalanaraq müstəqilliyini itirilmək təhlükəsi ilə üzərində xalqın yekdil çarıqlı ilə hakimiyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev xalqımızın xilaskarlıq missiyasını öz üzərinə götürərək müstəqilliyimizi qorumaqla respublikamızda dinamik inkişafın teməlini qoysdu: "Azərbaycan qarşılıqlı bütün çətinliklərdən qurtuldu və bu gün tariximizə qızıl hərflərlə yazılış 15 iyun kimi düşdü. Məhz bu gündə başlayaraq Heydər Əliyevin müdrik siyaseti və qətiyyətli rəhbərliyi nəticəsində xalqımızın azadlıq arzuları əbdiləşdirdi".

Video-konfransda "Ses" Media Qrupunun rehbəri, felsəfə üzrə felsəfə doktoru Bəhrəz Quliyev çıxış edərək 1993-cü il 15 iyunu da Ulu Öndər Heydər Əliyev Azərbaycan da yənidən hakimiyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, hərbi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslarla, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu başlandı:

"Əsası qoylan düzgün, məqsədyönlü siyasetin nəticəsidir ki, bu gün Azərbaycan dünyasının inkişaf etmiş hüquqi, demokratik dövlətlərindəndir. 1993-cü il iyunun 15-də xalqımızın azadlığının, dövlətçiliyimizin müqəddərətinin həll edildiyi bir vaxtda ümummilli Lider Heydər Əliyev ölkə rəhbərliyinə qayidaraq çətin və şərəflü xilaskarlıq missiyasında Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas edərək onu geləcəyə inamlı irəliləyən güclü və sabit bir dövlətə çevirib. Ümummilli Liderin Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhranından çıxarılmışında, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində misilsiz xidmətləri qədirbilen xalqımız tərəfindən böyük ehtiram və minnətdarlıq hissi ilə xatırlanır".

RƏFIQƏ

# Vüqar Rəhimzadə: Bugünkü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır

*Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində ölkəmizə səriştəsiz, idarəcilik qabiliyyəti olmayan diletant şəxslərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkədə xaos, anarxiya, özbaşınlıq baş alıb gedir, ərazilərimiz Ermənistən silahlı birləşmələri tərəfindən biri-birinin ardınca işğal olunurdu. Orduda fərarilik artı, vəziyyət gündən-günə ağırlaşırı. Silahlı qüvvələr torpaqlarımızın deyil, hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı siyasi qüvvələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Müstəqilliyini yenidən etmiş gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə bir an belə səngimirdi. Bir sözla, 27 il öncə Azərbaycanın dövlətçilik tarixində faciəli günlər yaşanırı. 1992-ci ildə hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyü ilk gündən özünü qeyri-peşəkar və destruktiv fəaliyyəti ilə ölkəni idarə etmək imkanında olmadığını hər addımında nümayiş etdirirdi.*

1993-cü ilin yayında Azərbaycanda vətəndaş mühərabəsi təhlükəsi yaşandı. Ölkənin belə ağır günündə xalq dahi şəxsiyyət Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli Lider xalqın təkidlə tələb və dəvətinə qəbul etdi və iyunun 9-da Bakıya qayıdı. Ulu Öndər çox qısa zamanda ölkəmizdə vətəndaş mühərabəsinin qarşısını aldı. 1993-cü il 15 iyun tarixində dahi rəhbər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri secildi. Beləliklə, 15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın təkidlə tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda 15 iyun tarixini milli qurtuluş bayramı günü kimi rəsmiləşdirdi". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "iki sahil" qəzətinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, 15 iyun 1993-cü il Azərbaycan xalqının tarixinə qızıl hərflərle yazılıb. Həmin dövrün hadisələrinin şahidi olanlar, çətinliyini yaşıyanlar üçün bu tarix sözün əsl mənasında qurtuluş, Azərbaycan xalqının ölüm-dırıq mübarizəsində qalibiyətin başlanğıcı tarixidir. 15 iyun-Milli Qurtuluş Günü hər bir azərbaycanlıya milli qürur, iftخار hissəleri bəşər edən gündür. Ulu öndər Heydər Əliyevin 1993-cü ilde xalqın təkidlə tələbi ilə hakimiyyətə qayışı Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınlıqdan, iqtisadi tənəzzüldən xilas etdi. Digər tərəfdən, torpaqlarımızın işğalına son qoyuldu. Bir sözlə, xalqımız ulu öndər Heydər Əliyevin ətrafında six birləşərək Milli Qurtuluşun açıldığı yolla gələcəyə, perspektivlərə doğru səfərbər oldu.

Baş redaktor vurgulayıb ki, səbitliyi hər bir ölkənin inkişafının əsası kimi öne çəkən Ümummilli Lider ölkədə daxili sabitliyin yaradılmasına səy göstərdi. Azərbaycan qısa müddətə sabitlik məkanına çevrildi. Bu mühüm amil isə ölkəmizlə iqtisadi əməkdaşlıqla maraqlı olan dövlətlərin tərəddüdlerinin aradan qaldırılmasını şərtləndirdi. Ümummilli Liderin "acıq-



tivlərinin hecmi 41 milyard dollar dan artıq olan Fondun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir.

V.Rəhimzadə ölkəmizin iqtisadi tərəqqisində siyasi islahatların rolunu da xüsusi qeyd edib. Bildirib ki, Ümummilli Lider iqtisadi və siyasi islahatların vəhdəliyini qorumaqla bugünümüz üçün möhkəm baza formalasdırıb: "Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçən Azərbaycanda bütün demokratik təsisiatlар formalasdırılmış, inkişafı istiqamətində ciddi addımlar atılmışdır. İnsan hüquq və azadlıqlarının təmin edilməsi, azad mətbuatın inkişafına imkanların yaradılması, çoxpartiyalı sistemin formalasdırılması, seçkilerin demokratik, beynəlxalq standartlara uyğun təşkil də deyilənlərin təsdiqidir. 1995-ci il noyabrın 12-də müstəqil dövlətimizin Konstitusiyasının qəbulu dövlətçiliyimizin əsaslarının qurulmasına geniş imkanlar açdı. 1998-ci ilde senzurənin ləğvi azad mətbuatın inkişafında yeni mərhələnin başlangıcı olub. Ulu öndər Heydər Əliyevin səyləri neticesində Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üz qəbul olunmaqla demokratik dəyərlərə sadıqlıyını sözdə deyil, əməldə təsdiqlədi. 2003-cü ildə Seçki Məcəlləsinin qəbulu ölkəmizdə bütün seçki proseslərinin, ümumxalq səsverməsinin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsini şərtləndirdi. Bir mühüm məqsəmi xüsusi qeyd etmək istərdim ki, mətbuatı cəmiyyətin güzgüsi kimi dəyərləndirən Ümummilli Lider bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıya görə 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür".

V.Rəhimzadə dahi şəxsiyyətin xidmətlərindən söz açarken bugün ölkəmizin ictmai-siyasi həyatında aparıcı rola malik olan, sıralarında 750 minden çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd edib: "Xalqın istəyi, zamanın tələbi ilə 1992-ci il noyabrın 21-də yaradılan partiyanın qısa zamanda milyonların partiyasına çevriləsi Heydər Əliyev siyasetinin ve hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Xalqın böyük eksəriyyətinin istəyinin ifadesi kimi dəyərləndirilən "91-lər"in müraciəti əsasında yaradılan YAP-in ötən bu illər ərzində tutduğu yola sadıqliyi, dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etməsi xalqın partiyaya dəstəyini günbəgün artırır. Ümummilli Liderin

"Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur. Son 16 ildən artıq dövrə Heydər Əliyev siyasetini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərem Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə YAP inkişaf edir, yeni-yeni hədəflərin gerçəkləşməsinə böyük töhfələr verir. YAP tariximizə qələbələr partiyası kimi daxil olub və bu mövqeyini ölkəmizdə keçirilən seçkilərdə qazandığı uğurlarla daha da möhkəmləndirir.

Ulu öndər Heydər Əliyevin xidmətlərini bir sual, yaxud bir yazi çərçivəsində ehətə etməyin mümkünzsüzlüğünü vurgulayan baş redaktor bildirib ki, Ümummilli Liderin fəaliyyətinin hər bir sahəsi tədqiqat mövzusudur: "Çünki Azərbaycana hansı sahədən diqqət yetirse, əldə olunan uğurlar dahi şəxsiyyətin adı ilə bağlıdır. Ümummilli Lider düşüñülmüş və məqsədyönlü siyaseti ilə Azərbaycanın müstəqilliyini daimi və əbədi etdi, bir dövlət olaraq dünya birliyində yerini və rolunu möhkəmləndirdi, dünyaya güneş kimi doğmasına yol açdı. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal-azərbaycanlıq ideyası ətrafında six birliyinə, bir mərkəzdən idarə olunmasına nail oldu. Bu gün böyük inamlı bildiririk ki, güclü, qüdrətli Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir".

V.Rəhimzadə onu da qeyd edib ki, Ulu Öndər hakimiyyətə qayışı ilə Azərbaycanın ətrafında yaradılan informasiya blokadalarının aradan qaldırılmasını təmin etdi. Ermənilərin əsl siması dünyaya açıldı. Azərbaycanın yeni dostlar, tərəfdəşlər qazanması fonunda həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin ədalətli həllində əsas amillərdən olan beynəlxalq dəstəyi təmin etdi. Bununla bərabər, müstəqilliyimizin, suverenliyimizin təminatçısı kimi ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Bu gün Azərbaycan Ordusunun dünyadan en güclü 50 ordusu sırasında yer tutması məhz həmin dövrə yaradılan möhkəm təmələsəsəsanır.

Baş redaktor vurgulayıb ki, Heydər Əliyev yolu Azərbaycana davamlı uğurlar qazandırır: "2003-cü ildə başlanan Büyük Yolun davamı yeni-yeni hədəflərin gerçəkləşməsində özünü təsdiqləyir. Möhtərem Prezidentimiz İlham Əliyev 2003-cü ildə keçirilən andicə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevriləsi üçün Heydər Əliyev siyasetinin davam edəcəyi vədini vermişdi. Bu vədə sadıqlik cənab İlham Əliyevin 2008, 2013, 2018-ci illərin prezident seçkilərində qələbəsinin təminatında öz aydın ifadəsini tapır. Azərbaycan son 16 ildən artıq dövrə 1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində

daha böyük uğurlara imza atıb. Büyyük inamlı qeyd edir ki, bugünkü Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycandır. Bütün sahələrdə davamlı uğurlara imza atan ölkəmizin yeganə problemi Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsidir. Təkcə son illərin diplomatik uğurlarına diqqət yetirsək Azərbaycanın ədalətli mövqeyinə dəstəyin artığını inamlı qeyd edə bilərik. Azərbaycanın BMT Tehlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünə ev sahibliyi və iki il quruma sədriyi öz üzərinə götürməsi, dövlətimizin başçısı İlham Əliyevin en yüksək tribunalardan "Dağılıq Qarabağ Azərbaycandır və nida işarəsi" deyərək beyan etmesi işğalçı Ermənistəna ciddi mesajdır. Xalqımız tam əmindir ki, dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyaseti nəticəsində Dağılıq Qarabağ problemini öz ədalətli həllini tapacaq, soydaşlarımızın doğma yurd-yuvalarına qaydaq, Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətində olacaq. Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın əstərək daxilində, istərsə də beynəlxalq çərçivədə gördüyü işlər də malik olduğu imkanları bir daha ortaya qoydu. Azərbaycan hər bir çətinlikdən üzüağ, az itki ilə çıxməq imkanının dəyəridir".

V.Rəhimzadə Azərbaycana uğur qazandıran Heydər Əliyev ideyalarının təbliğini missiyasını uğurla həyata keçirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinə de diqqəti yönəldib. Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan dövlətçiliyinin inkişafında, tariximiz, mədəniyyətimiz, millimənvi dəyərlərimizin təbliğində rolü böyükdür. Heydər Əliyev siyasetinin uğurlu icrasına, ırsının təbliğinə öz davamlı töhfələrini verən Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.

Baş redaktor ümumiləşdirmə apararaq bu qənaətə gəlir ki, illər keçidkə ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin nə qədər böyük olduğunu aydın görünür, bu yolu hələ qarşısındakı illərdə Azərbaycana dəha möhtəşəm uğurlar qazandıracığı inamlı qeyd edilir: "Müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah eseridir. 15 iyun 1993-cü ildə başlanan inkişaf dövlətçilik tariximiz şanlı səhifələrini təskil edir. Xalqımız böyük xilaskarının xidmətlərinin unutmur və 15 iyun-Milli Qurtuluş Günü hər il Azərbaycanın davamlı uğurları fonunda yüksək əhval-ruhiyyə ilə qeyd edir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!"

# QURTULUS YADDASIMIZ • Heydar Əliyevin Azərbaycan xalqına üç mirası

*Keçən əsrə yaşmış hind yoqa təlimçisi və filosofu Oshonun (Bhagwan Shree Rajneesh) belə bir fikri var ki, hər hansı nəticənin necəliyini dəyərləndirmək elmi yanaşmadır, səbəbini, yəni mövcud faktın niyəsini incələmək isə fəlsəfi yanaşmadır. Yəni fəlsəfədə sual edilir: "Bu niyə mövcuddur?". Elm isə belə sual verir: "Bu necə mövcuddur?". Azərbaycan xalqının tarixində və təleyində ən mühüm məqamlardan biri XX əsrin əvvəlində və sonunda öz müstəqil dövlətini qurmasıdır. Sözsüz ki, bir xalq təkcə bugünkü nəsildən ibarət deyil, xalq bir tarix yaşamış və uzun bir ömrü olan gələcək nəsillərdən ibarət böyük bir toplumdur. Xalqın məsuliyyət yükü isə ideya, ziya-nur, müdriklik və qəhrəmanlıq sənənaməsi nümunələr baxımından, eyni zamanda bütün müsbət və mənfi əməlləri ilə dövrün, müasir nəsillərinin ciyinə düşür.*



Rasim Quliyev,  
Resurs Analitik İformasiya  
Mərkəzinin sədri  
XX əsrin əvvəlində  
və sonunda...

Oxşar və fərqli məqamlar, oxşar və fərqli tarixi şərait Azərbaycan məsələsinə əsrin əvvəlində və sonunda həmin güclərin eyni münasibəti. Əlbəttə, bütün bunlar, xalqımızın bu tarixinə mesul və cavabdeh olan şəxs və insanların edə bildikləri və bilmədikləri tarixi, mənəvi, psixoloji, real siyasi, iqtisadi və geosiyasi aspektlərdən araşdırılır və bundan sonra da uzun zaman tədqiqat mövzusuna olaraq qalacaq.

Əsrin sonunda da əvvəlindəki kimi istiqlal bəyannamesi, yaxud müstəqillik aktı imzalandı. Yəni millət, xalq azad dövlət qurmaq istəyini bildirdi, bəyən elədi və elan etdi. Və yenə torpaq itkisi, vətənpərvər "ovu", fiziki, mənəvi terror sənənarisi mərhələ-mərhələ işləyirdi.

Əsrin sonunda dünyada baş verən proseslər, SSRİ-nin dağlıması nəticəsində ortaya çıxan yeni geosiyasi, geoiqtisadi vəziyyət, dünyadan siyasi xəritəsinin yeni reformasiyası bizim regionun da yenilənməsi zərurətini ortaya çıxardı. Geosiyasi və geoiqtisadi mühüm əhəmiyyətli, zəngin təbii

və mədəni sərvəti ilə regionun əsas güc sahibi, aparıcı dövləti və aparıcı cavabdeh xalqı olan Azərbaycanın bu xarakterik keyfiyyətləri həm xoşbəxtliyi, həm də bədbəxtliyidir.

Bölməyimiz, parçalanmağımız və müstəqilliyimizə qarşı hətta əks qüvvələrin, qütblerin, əks məraqların razılığı gelmə səbəbleri belli olduğu kimi XX əsrin sonunda və bu gün də mövcud və aktualdır. Nəticəsi isə iki yüz il bölünmüş, parçalanmış vəziyyətdə və müəyyən şərtlər altında yaşamaq zorunda qalmak, keçən əsrə dəfələrlə inqilab və dövlət qurmaq cəhdələri, Şərqi ilk demokratik dövlət nümunəsi və dərhal cəmi 23 ay sonra dövlətçiliyin itirilməsi...

Nəhayət XX ərin sonu və eyni coğrafi ərazi, geosiyasi, geoiqtisadi əhəmiyyət, təbii, mədəni, mənəvi sərvətlərə məxsus Azərbaycan 1991-ci ilin oktyabrında müstəqilliyini elan etdi və cəmi iyirmi ay sonra 1993-cü ilin iyun ayında formal müstəqilliyin itirilməsi ilə üz-üzə qaldı.

## 1993-cü ilin iyun - Gəncə hadisələri, yoxsa qiyam?

1993-cü ilin iyun ayı Azərbaycan hakimiyyətində və dövlətində ciddi böhran yetişmişdi. Əslində iqtidar komandası daxilində səriştəsizlik və məsuliyyətsizlik, bəzi hallarda xarici kəşfiyyat xidmətlərinin fealiyyəti qısa zamanda komanda daxilində mənəvi, psixoloji və işgüzar peşəkarlıq baxımından yaranmış böhranı aradan qaldıra biləcək "kapitan" da yox idi. O dövrəki iqtidar komandasının səriştəsizliyi və qətiyyətsizliyi sa-



yəsində komanda daxilində yaranmış böhran tezliklə idarəciliyə və dövlət strukturlarına sırayet elədi. Artıq dövlət struktur idarəetmə funksiyası və mexanizmlərin coğrafiyası getdikcə kiçilir, dövlət idarəciliyi ölkə ərazisində öz funksiyasını tamamilə itirirdi. Dövlət və hakimiyyət böhranında sözsüz ki, fəallaşan destruktiv elementlər, kriminal şəxslər və qruplar, kənardan idarə olunan qüvvələr çəşqin vəziyyətdə idarəolunmaz kütłəyə çevrilməyə hazır olan xalqı hər an bir qığılçımıla alovlandırib Azərbaycanın məhvolma ssenarisi aktiv şəkildə həyata keçirildilər. Dövlət orqanları cənub və qərb zonalarında tam fealiyyətsiz vəziyyətdə idi və şimalda da həlledici mərhələyə hazırlıq yekun vəziyyətə gətirilmişdi... - Yeri gəlmışkən bütün bunların qarşısını alıb problemi tamamilə aradan qaldırmaq heç də asan olmadı, müdrik Heydər Əliyev xeyli zaman və enerji sərf etməli oldu.

Həmin dövrü təhlil edəndə hadisələri, üst-üstə və toquşan məraqları, ayrı-ayrı qüvvələri, dünya və regionda baş verən tarixi və mövcud vəziyyəti, neft amilini və digər proseslərin analitikasını ümumiləşdirib həmin dövrük iqtidarın idarəciliyini idarəolunmaz dalana dirediyi dövlət, hakimiyyət və xalqın mənəvi-psixoloji, sosial-iqtisadi və idarəetmə böhranından istifadə edən struktiv, destruktiv və planlı şəkildə fealiyyət göstərən element və qüvvələr

Azərbaycan dövlətçiliyinin məhv istiqamətində hərəkətə keçmişdilər. Bir tərefdən daxili qarşidurma və nəzaretsiz silahlı dəstələr, digər tərefdən Ermənistən bayraqı altında muzdalu peşəkarların torpaqlarımızın işgalini genişləndirməsi xalqın böyük psixoloji böhran yaşamasına səbəb olmuşdu.

Detalların üzərində dayanmadan ümumiləşdirsek Azərbaycan dövləti yalnız bəyan olunmuş və hüquq aktlarında tesbit olunsa da faktiki dövlət və hökümət, hətta paytaxt Bakıda belə faktiki hakimiyyətə sahib deyildi. Dövlət, hökümət, iqtidar ölkədə idarəetməni itirmişdi, xalq isə mənəvi-psixoloji depressiya vəziyyətində böhran yaşıyordı. Bu vəziyyətdə istenilən liderin uğur qazanması çox çətin məsələ idi.

## Bəs Lidersiz mümkün idimi?

Xeyr, belə inqilabi dövrlərdə ideologiya ilə bərabər lider amili vacibdir. Çünkü idarəetmə strukturunu olmadığı üçün və ya inqilabi dövrlərdə struktur fealiyyət yaranmadığı, yaxud əhəmiyyətini itirdiyi, yaxud da inqilab (çəvriliş) tərəfindən yararsız vəziyyətə düşdüyüne görə lider amili vacib hesab olunur.

Müdrik Heydər Əliyevi xalq bininci idarəciliyində tanıydı. Onun dünya çapındaki nüfuzu, idarəciliyi, işgüzarlığı, peşəkarlığı, fenomenal və digər keyfiyyətlərini Azərbaycan xalqı bildiyi üçün bütün təbəqələrin müddət və etnik və sosial qrupların qəbul edə bil-

diyi və hətta bütün siyasi qüvvələrin xalq arasındaki nüfuzuna görə əksinə gedə bilməyərək danışq aparmaq zorunda qaldığı yeganə şəxsiyyət və yeganə lider Heydər Əliyev idi.

1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətdə olan AXC-Musavat iqtidarının yeganə çıxış yolu yarammış vəziyyətdə çıxməq üçün və sonda sosial sifariş və sosial tələbi nəzəre alaraq Heydər Əliyevdən hakimiyyətə gələrək ölkəni, dövləti və xalqı xillas etməsini xahiş etmək qalmışdı. Əslində cəmi bir neçə ay əvvəl Heydər Əliyevi məhv etmək üçün Bakıdan Naxçıvana silahlılarla dolu təyyare göndərənlər indi usta siyaset adamı Heydər Əliyevin dövləti idarə etməsi xahiş ilə Naxçıvana təyyarələr göndərirdilər. Bu fakt özü həmin dövrün və həmin iqtidarın mahiyyət və vəziyyətini əks etdirən epizodlardandır.

"Əger hansısa bir namərd gülləsi, hansısa bir terrorçu gülləsi məni həyatdan götürərsə mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırlıq" - Heydər Əliyev

Heydər Əliyev isə xalqın münasibətindən, izdihamından güc və ilham alan nadir, müdrik usta siyasetçilərdəndir. Bakıda AXC-Musavat, cənubda Əlikram Hümətov, Gəncə zonasında Surət Hüseynov, Qarabağda erməni və xarici muzdurların işğalı və şimalda "Sadval" adlı təşkilatla əslində

# QURTULUS YADDASIMIZ - Heydər Əliyevin Azərbaycan xalqına i



xarici xidmətlərin böldüyü 5 parçaya bölünmüş küçələrdə, regionlarda kriminal və digər silahlı dəstələrin aktiv fealiyyəti ilə kontrol olunmayan situasiyalarda istenilen vaxt silahların atəş açıla biləcəyi gərgin kriminogen durum, iqtidar komandasındaki başıpozuq, psixoloji və milli-mənəvi diskriminasiya.

Hər nazir özünü bu sahənin mütləq hakimi hesab edirdi. Və belə bir mühitdə ac və yalavac xalq, sözsüz belə böhran vəziyyətlərde sosial-iqtisadi durum heç də xoşagələn ola bilməzdi və dünyadan hər yerində de idarəciliy pozulduqda və bütün sahələrdə böhran yarandıqda xalqın sosial-iqtisadi vəziyyəti də ağırlaşır ki, əsl kükreyən kütlevi enerji onda ortaya çıxır və o dağıcı enerji ölkəyə və xalqa daha çox zərər vura bilir. Belə bir zamanda izdihamın qarşısına yalnız Heydər Əliyev gücü, zəkası və müdrikiyiçəxə bilərdi. Bunu başa düşən AXC-Musavat iqtidarı Heydər Əliyevin arxasında Naxçıvana təyyarə gəndərərək onu itirilmiş hakimiyəti, strukturları dağınık dövlətin idarə olunmasına dəvət etdi.

AXC-Musavat iqtidarı xalqın gücündən və enerjisindən istifadə edərək hakimiyəti əla keçirmələri üçün bu gücün nəye qadir olduğunu və bu enerjinin idarə pultunun Ermənistanı Azərbaycana qarşı istifadə edənlərin elinə keçməsi onların və Azərbaycanın tamamilə məhvi ilə neticələnəcəyi ni başa düşdüyüne görə vaxtile terror etmək istədiyi Heydər Əli-

yevə xilaskar kimi yalvarmağa başladılar.

Azərbaycanda dövlət quruluğuna başlamazdan önce 1993-cü ilde bütün sahələrdə baş vermiş böhranı aradan qaldırmak və ardıcıl itkilərin qarşısını almaq, ərazilimizin işgalini dayandırmak və bölünmüş Azərbaycanı birləşdirmek, insanlara təkcə ümid yox, həm də çörək vermək lazımdı. Və proseslərə dərhal başlayan Ulu Önder heydər Əliyev bütün bu işləri həyata keçirmək - daxili sabitiyi, dövlət strukturlarının ölkə ərazisində fealiyyətini, hakimiyətin bərpə olunmasını, sosial-iqtisadi mexanizmlərin tədricən fealiyyətə başlamasını, xarici siyasetin nəzəri konsepsiyasını və əməli fealiyyətini həzırlayıb hərəkətə getirmək və bütün proseslərdə defələrlə baş vermiş xarici terror və dövlət çəvrilişləri planlarına qarşı mübarizə aparmaq yeni müstəqil milli dövlət quruculuğu mexanizmini zaman-zaman ardıcıl, prinsipial olaraq həyata keçirib davam etdirərək müstəqil, güclü dövlət qurmağa nail olmaq vəzifəsi qarşıda dayanırdı.

Heydər Əliyev Azərbaycan xalqına üç miras bağışladı

Birinci mirası bu gün dünyada nüfuzlu və güclü Azərbaycan dövlətindən söz açıraqsa və 60 milyondan çox azərbaycanının dövlətində qururla danışa biliriksa bu dövlətin qurucusu Heydər Əliyevdir. Onun qurduğu dövlət bundan sonra iqtidar-müxalifət zaman-zaman dəyişilsə də, iqtidar

və rejimlərin idarəetmə metodunda fərqlər olsa da bu gün milli dövlətin müstəqil siyaset yürüdə bilməsi üçün güclü dövlətin daxili, xarici, sosial-iqtisadi, neft və geosiyasi, geo-iqtisadi, hərbi və digər bütün sahələri əhatə edən struktur və konseptual siyaseti mövcuddur və bu dövləti en müasir modeldə tarixdə ilk dəfə dağıntılar üzərində qurub-yaradın və ucalan dan memar Heydər Əliyev olub. Bu möhür tarixe vurulub.

İkinci mirası isə etnik tərkibinə görə çox xalqlı və bir çox keçmiş və müasir dil qrupu ailələrinə məxsus, əsrlərdən və minilliliklərdən eyni mədəniyyəti yaşayan xalqları Azərbaycanlıq ideyası ilə müasir Azərbaycan dövlətini birgə mədəniyyət və birgə dövlət etrafında birləşdirdi.

Mən bu mədəniyyətə və dövlətə ortaq deyə bilmərəm, çünki bir etnik qrup xalqların, məsələn iki min ilden artıq tarixi mədəniyyəti olan Lahic etnik qrupunun digər etnik və aborigenlər birgə mədəniyyətinin ve birgə dövlətin simvoludur.

**"Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı söyü bizi həmişə birləşdirib" - Heydər Əliyev**

Azərbaycan, Azərbaycanlıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəlində təşəkkül tapşa da Azərbaycan dövlətinin və xalqının düşmənlərinin müasir Azərbay-

can dövlətinin parçalamaq və məhv etmək üçün istifadə etdikləri terror növlərindən biri de Azərbaycan Türk, kurd, lezgi, talysh, lahcic, udin, inqiloy, tat, hapit və digər xalqların birliliyinin pozulmasına nail olmaqdır ki, bunun da qarşısını Heydər Əliyev kimi ümummilli və ümumxalq nüfuz və rəğbəti qazanmış lider aldı və Azərbaycanlıq ideyasını gerçəkləşdirdi.

Heydər Əliyevin üçüncü mirası milli siyasetin ardıcıl, davamlı, güclü, qüdrətli Azərbaycan dövlətinin və dövlətçiliyin inkişafını təmin etmək üçün en vacib amil olan siyasi varislik prinsipinin təmin olunması idi.

"Inanıram ki, mənim axıra çatdırı bilmədiyim tale yüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdırı biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidi bəsləyirəm" - Heydər Əliyev

Azərbaycan xalqı üçün Heydər Əliyevin en böyük mirası məhz müstəqil dövlətin qurulması, xalqı bu dövlət etrafında six birleşdirmək qədər də vacib bu siyasetin, bu dövlətin gələcəyini, yaşanan inkişafını təmin edən siyasi varislik məsələsinin həll olunması idi.

Azərbaycan dövlətinin bugünkü beynəlxalq nüfuzu, siyasi, iqtisadi, hərbi gücü və bütün əldə olunan nailiyyətlər siyasi varisliyin temin olunmasının nəticəsi və İlham Əliyevin siyasi varislik principinə sədaqətdir.

## Siyasi portretdən ştrixlər- İslahatçı Prezident

"Azərbaycan müstəqil dövlədir, qururlu dövlətdir və gələcəyə çox nikbin baxan dövlətdir" - İlham Əliyev

İlham Əliyevin doğulub, böyüyüb, təlim-tərbiyə aldı, şəxsiyyət kimi formalasmasında müstəsna rol oynayan ailə mühiti, təhsili və eyni zamanda sağlam və geniş dünyagörüşünün kamilləşməsində Ulu Öndərin genetik kodunun daşıyıcısı olmaqla bahəm, onun siyasi məktəbinin yetirməsi, yaxud da Heydər Əliyev siyasetinin en yaxın izleyicisi və müşahidəçisi olması faktı siyasi portret cizgisində xüsusi iz buraxmış ştrixlərdəndir. Hətta Heydər Əliyevin həyatının rəvan olmadığı dövrlərde istər-istəməz böyük təzyiqi öz üzərində hiss edən oğul Əliyevin siyasi portret cizgilərinde iz buraxan bu təzyiqlərə sine gərmək qətiyyəti İlham Əliyevin xarakterik xüsusiyyətlərində öz əksini tapmışdır.

Mətinlik, ezmkarlıq, dözm və iradə, Onun siyasi porterindəki xüsusi ştrix və yaxud en böyük cizgi-səbrə, təmkinlə qalib gelmək əzmi və qəti iradə nümayiş etdirir.

Böyük ingilis siyasetçisi və dövlət xadimi Uinston Çörçill demişdir: "Dövlət xadiminin siyasi xadimən fərqi odur ki, siyasetçi gələcək seçkiləri, dövlət xadımı isə gələcək nəsilləri düşünərək fealiyyət göstərir".

İrsi xüsusiyyət və fitri istedədi, eyni zamanda təlim-tərbiyə, təhsili və keçidiyi heç də rəvan olmayan həyat yolu və böyük siyasi təcrübəsinin Onun siyasi portretinde dərin iz buraxmış xarakterik xüsusiyyətlərinin formalaşmasına ciddi təsir göstərdiyi daha aydın görünür.

Azərbaycan tarixinin en ciddi, həyati əhəmiyyətli, dönüşə məqəmə və dönüşə mərhələsinin yaşandığı bir dövrdə bu qədim xalqa rəhbərlik, sərkərdəlik etmək misiyyəsi nəsib olmuş İlham Əliyevin geniş analitik təfəkkürü - dərin zəkanın, formalasdığı və yaşadığı zaman-dövran və mühitin, keçidiyi burulğanlarla zəngin olan siyasi-həyat təcrübəsinin məcmusudur. Onun keçmiş və müasir liderlərdən bir fərqliyi də, bəlkə də həradsa müəyyən energetik-mistik qanuna uyğunluq da var ki, sanki Uca yaranan oğul Əliyevi xarakterik olaraq müasir Azərbaycan coğrafiyası üçün görvələndirmişdir.

O, en böyük azərbaycanlı kimi ölkənin geosiyasi, mədəni-mənəvi əksliklərin və müxtəlif sivilizasiyaların kəsişməsində yerləşdiyi üçün geniş tollerant dünyagörüşü ifadə etməyi bacaran nadir siyasetçilərdəndir. O, xarakterə İslahatçıdır, yeniliklərin mənimsənilmesi və daha da modernlaşdırılabilir tətbiq olunmasında daim təşəbbüs-kardır. Eyni zamanda, xüsusi milli-mənəvi, mədəni və əxlaqi, ənənəvi dəyərlərin qorunub saxlanılmasında mühafizəkardır və bu məsələlərdə konkret münasibət ifadə etməkdən çəkinmir.

Onda Şərqi əzaqqorən müdrikliyi, Qərbin təmkinli, praqmatik soyuqqanlılığı, ancaq eyni zamanda qafqazlıların da mərdliyi və istiqanlılıq xüsusiyyətləri cəmləşmişdir.

Lideri xalqa sevdiren en vacib və üstün keyfiyyətlərdən biri şəxsiyyətin insanlar, cəmiyyət və xalqın qarşısında sözü ilə əməlinin vəhdət təşkil elədiyini nümayiş etdirməsidir. Bu baxımdan xalqın seçdiyi Lider bütün digər xarizmatik keyfiyyətləri ilə bərabər xalq qarşısında verdiyi söz və götürdüyü öhdəliklərə sədaqəti ilə özünün en yüksək insani keyfiyyət olan sadıqlıq və sədaqət, həqiqət və ədalət xarakterik xüsusiyyətlərini nümayiş etdirir.

Böyük ingilis siyasetçisi və dövlət xadimi Uinston Çörçill demişdir: "Dövlət xadiminin siyasi xadimən fərqi odur ki, siyasetçi gələcək seçkiləri, dövlət xadımı isə gələcək nəsilləri düşünərək fealiyyət göstərir".

## YAP Qadınlar Şurası “Ölkəni xilas edən böyük qayıdış” adlı regional videokonfrans keçirib



Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası 15 iyun - Milli Qurtuluş Gününe həsr olunmuş “Ölkəni xilas edən böyük qayıdış” adlı regional videokonfrans keçirib. Konfransda çıkış edən YAP Qadınlar Şurasının sədri, partiyanın idarə Heyetinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün misilsiz xidmetlərindən danışıb. Onun sözlərinə görə, Azərbaycanda hakimiyyətinin həle birinci dövründə Ulu Öndər Heydər Əliyev respublikamız sürətli inkişaf yoluna çıxardı. Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar nəticəsində xalqımızın rıfah hali yaxşılaşdı, bütün sahələrdə - elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə görünməmiş inkişafə nail olundu. Ümummilli Liderimiz talenin onun üçün nəzərdə tutduğu vəzifənin - Azərbaycan dövlətinin müstəqilliyini hazırlamaq və həyata keçirmək missiyasının öhdəsindən layiqince geldi. Qarşıya çıxan çətinliklərə, problemlərə baxmayaraq, milli dövlətçiliyimizin formalması üçün ilkin zəmini məhz sovet hakimiyyəti illərində hazırlanıb. Dəmir iradəsi, yorulmazlığı, qeyri-adı müdrikliyi, dövlət siyasetindən peşəkar səviyyədə baş çıxarması nəticəsində Heydər Əliyev yalnız keçmiş SSRİ məkanında deyil, beynəlxalq məqyasda tanınmış siyasi xadime çevrildi.

“Bu nüfuz, hörmət və mənsub olduğu xalqın sevgisi nəticəsində lider seviyyəsinə qalxan Heydər Əliyev müstəqilliyin ilk illərində də Azərbaycanı xəosdan, qardaş qırğınlından, dövlətçiliyin tamamılıq itirilməsindən xilas etdi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Ulu Öndər neinki bütün bunların qarşısını aldı, eyni zamanda Azərbaycanın gələcək inkişaf strategiyasını işləyib hazırladı, müstəqil dövlətçiliyimizin möhkəm təməllərini yaradı” - deyən, N. Əliyevanın sözlerinə görə, quruluş məfkurusı dövlətimiz və xalqımızın xilası kimi səciyyələnir. Xilaskarlıq missiyasının müəllifi isə Ulu Öndər Heydər Əliyevdir.

YAP Qadınlar Şurasının sədri hazırda Heydər Əliyev siyasetinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. O, Azərbaycan qadınlarının dövlətçiliyə sadıq olduğunu və ölkəmizin inkişafı prosesində ya-xından iştirak etdiyini diqqətə çatdırıb.

Regional konfransda həmçinin YAP Şəki şəhər təşkilatı Qadınlar Şurasının sədri Zərinə Cavadova, YAP Yevlax şəhər təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova və YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsələ Fətəliyeva çıkış edərək bildiriblər ki, hakimiyyətə tarixi qayıdışından sonra həyata keçirdiyi islahatlar, yeritdiyi siyaset nəticəsində Azərbaycanı bütün dünyaya tanınan Ümummilli Lider Heydər Əliyev xalqımızın öz seçiminde yanılmadığını sübut etdi. Sevindirici haldır ki, dahi öndərin əsasını qoyduğu ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı dövlət başçısının rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayırlar.

## İsa Həbibbəyli: “Azərbaycan polisi hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib”

“Aktıq neçə aylardır koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkəmizdə karantin rejiminin elan olunub. Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra bir sıra vətəndaşlarımızın Nazirlər Kabinetini yanında Operativ Qərəgahın tövsiyələrinə laqeyd yanaşması, karantin qaydalarına riayət etməməsi yoluxmaların sayında artımın baş vermesinə səbəb oldu. Buna görə də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da son iki gündə Nazirlər Kabinetini yanında Operativ Qərəgahın təlimatlarına uyğun olaraq Bakıda, Sumqayıtda, Gəncədə, Abşeron və Lənkəranda insanların küçəyə çıxmasına tamamilə qadağa qoyuldu”. Bu fikirləri AMEA-nın vitse-prezidenti, Milli Məclis yanında Toponimiya komissiyasının sədri, millet vəkili İsa Həbibbəyli son günlər asayış keşikçiləri olan polisə qarşı bəzi vətəndaşların qeyri-qanuni hərəkətlərinə münasibət bildirərək deyib.

İ.Həbibbəyli onu da vurğulayıb ki, belə həssas günlərdə həkimlər yanaşı, Daxili İşlər Nazirliyi orqanları bütövlükdə koronovirus

pandemiyası dövründə vətəndaşlarımızın təhlükəsizliyi və asayışın qorunması üçün şərflə öz vəzifə borclarını yerinə yetiriblər: “Lakin təsəssüf doğuran odur ki, son zamanlar sosial şəbəkələrdə radikal müxalifət nümayəndələr, ayrı-ayrı şəxsler Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzlə, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayırlar. Sözsüz ki bütün bunlar vətəndaşlarla polis arasında olan münasibətlərə xələl getirmək üçün bilərkəndə təxribatlar törədir. Amma həmin qüvvələr onu anlamalıdır ki, bu gün Azərbaycan polisi milli dövlətçiliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət, demokratik cəmiyyət quruculuğunda, ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin olunmasında müstəsna rol oynayaraq özü də bu prosesin içinde böyük inkişaf yolu keçib. Xüsusilə də, koronavirusla mübarizə dönməndə Azərbaycan polisi ən yüksək dərəcədə peşəkarlıq nümayiş etdirməklə dövlətinə və milletinə növbəti dəfə sədəqətini göstərməklə dünyada ən yaxşı polis nümunəsi göstərərək, üzərinə düşən bu missiyani şərəflə



icra etməkdədir. Həmişə olduğu kimi, həftəsonu karantin rejiminin sərtləşdirilməsi günlərində bir daha bunun şahidi olduq. Daha çox köməye ehtiyacı olan insanlara dəstəyi ilə yadda qalmaqla Azərbaycan polisi bir dəha polis-vətəndaş həmrəyliyi nümayiş etdirək, öz dövlətinə sədəqətlə xidmət etdirdiyini göstərdi. Lakin sərtləşdirilmiş xüsuslu karantin rejimine nəzarəti həyata keçirən polis karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakının mənzillərinin eyvan və pəncərələrindən asayış eməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına tehdidən ibadələr səsləndirməsi isə mədəniyyətsizlik və utançlıca hərəkətdir. Azərbaycan cəmiyyətinin dünyaya müharibə elan edən koronavirus epidemiyasına qarşı effektiv mübarizə apar-

maq üçün birliyə, həmrəyliyə nail olduğu bir zamanda, bu təxribatçı hərəkətlər edənlər xalqını, vətənini sevmeyenlərdir. Və bu hərəkətləri edənlər unutmamalıdır ki, Azərbaycan hüquqi dövlətdir, polisinə - asayış keşikçisine müqavimət göstərmək, onun üzərinə əşyalar atmaq qanun pozuntusudur, hər bir kəs də etdiyi əməlinə görə cəzasını alacaq”.

Millet vəkili İsa Həbibbəyli, həmçinin onu da bildirib ki, hər kəs ilk önce özündə sosial məsuliyyət hiss etməlidir: “Doğurdan da, bugünkü məqamda ən önemli məsələlərdən biri də sosial məsuliyyət məsələsidir. Sırr deyil indiki situasiya təkcə dövlət orqanları qarşısında deyil, hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Hami başa düşməlidir ki, sosial yönündən asılı olmayıaraq atılan müvəqqəti və məcburi addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun negativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçündür. Və sosial şəbəkələrdə şayiə və dezinformasiya, təşviş doğuran xəberlər yayılara qarşı isə ciddi tədbirlər görülür, görülməlidir. Və dövlətin xalqın təhlükəsizliyi üçün bir qədər də zəruri və sərt addımlar atması ancaq və ancaq vətəndaşların sağlamlığı və təhlükəsizliyi üçündür!

Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Polis xalqımıza, müstəqil Azərbaycan dövlətinə, onun hər bir vətəndaşına xidmət edir”. Buna hamı əml etməlidir!”.

RƏFIQƏ KAMALQIZI



*Azərsun Holding  
Azərbaycan xalqını 15 iyun  
Milli Qurtuluş Günü münasibətlə  
təbrik edir!*

# Qurtuluş məfkurəsi və Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

*Milli Qurtuluş Günü xalqımızın çoxasrlıq dövlətçilik tarixində yeni çağın başlangıcı kimi*

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir bəyənləq münasibətlər sisteminde etibarlı tərefdaş, güclü və nüfuzlu aktor kimi tanınır. Təbii ki, "sabitlik adası" kimi səciyyələndirilən ölkəmizin dayanıqlı inkişafını və müsbət reputasiyاسını şərtləndirən strateji faktor milli maraqlara əsaslanan uğurlu daxili və xarici siyaset kursunun həyata keçirilməsidir. Bu strateji kursun əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub və həzirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mövcud çağırışlara müvafiq suretdə uğurla davam etdirilir.

## Müstəqilliyin ilk illərinin real mənzərası: xaos, anarxiya və tənazzül

Ümumiyyətlə, müasir Azərbaycanın öten müddət ərzində keçdiyi inkişaf yolunun, qazanılan nailiyətlərin ehəmiyyətini daha yaxşı anlaşıq üçün müstəqilliyin ilk illərindən bu güne qədər cərəyan edən bir sıra taleyülü proseslərə xüsusi nəzər yetirmək lazımdır. Məlumdur ki, 1991-ci ildə SSRİnin süqutu uğramasından sonra beynəlxalq

hüququn yeni müstəqil subyektləri meydana çıxdı. 70 ilə yaxın bir müddətdə Sovet İttifaqının tərkibində olmuş xalqların müstəqilliye qovuşması milli azadlıq mübarizəsində tarixi qələbə, nailiyət kimi dəyerləndirilən tərəfə, hələ bundan sonra bəhs edilən milli dövlətlərin qarşısında çox ciddi strateji vəzifələr durdurdu. Keçid dövrü kimi səciyyələndirilən tarixi mərhələdə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu vəzifəsinə dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə yerinə yetirmək üçün uzunmüddətli praqmatik siyasi strategiya hazırlanmalı və mərhələ-mərhələ həyata keçirilməli idi. Amma formal müstəqillik əldə etmiş bir çox postsovət ölkəsində müstəqilliyin ilk illərində bu vəzifəye nail olmaq mümkün olmadı. 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərə müşayit edilən daxili siyasi böhran və qurulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi

rasional seçim strategiyası və bunun fonunda atlığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən və mütemadi eskalasiya vəziyyətində qeyri-müyyənliklə təzahür olunan destruktiv proseslərin neytrallaşdırılmasına nail olundu. Həmin tarixi dövrün qanunauyğunluqlarına və reallıqlarına bir daňa nəzər yetirdikdə belə bir neticeyə gəlmək olur ki, qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin sistematiq surətdə əsası qoyulmamışdan önce ölkə daxilində bir sıra dağıdıcı ünsürlərin qarşısının alınması, diskriminasiya və kataklizmlərlə müşayit edilən xaotik proseslərin neytrallaşdırılması, bütün bunların fonunda isə siyasi sabitliyin təmin edilməsi lazımdır ki, Ümummilli Lider Heydər Əliyev, ilk növbədə, sadalanan strateji vəzifələr üzərində hərəkət edərək buna nail oldu.

yəsində xarici keşfiyyat organlarının siyasi-ideoloji qarşılıqlarla poligonuna çevrilən Azərbaycan ciddi xaos və kataklizmlərlə qarşı-qarşıya qaldı. Bu dövrə ölkəmizin nisbi müstəqilliyindən belə danışmaq olmazdı, çünki hakimiyətdə olan qüvvələrin öz funksiya və səlahiyyətlərini yerinə yetirə bilməmələrə hakimiyət böhranı və anarxiyanın meydana çıxmamasına səbəb olmuşdu.

## Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı, yaxud tarixi dönüş nöqtəsi

Təbii ki, bu şəraitde Azərbaycan vətəndaş mühərabəsi, müstəqilliyini itirmək təhlükəsi qarşısında idi. Belə bir situasiyada xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ile üzləşən Azərbaycan dövlətinə xilas etmek üçün Ümummilli Lider Heydər Əliyevə öz tutdu. O zaman ölkəyə "rəhbərlik" edən qüvvələr de Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmek üçün Ulu Önder Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyerləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu Önder Heydər Əliyevin Naxçıvandan Bakıya gelişti Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı felakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlmesi xəbəri xalq tərəfindən sevincə qarşalandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan parlamentinin Sədr seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərə müşayit edilən daxili siyasi böhran və qurulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi

rasional seçim strategiyası və bunun fonunda atlığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən və mütemadi eskalasiya vəziyyətində qeyri-müyyənliklə təzahür olunan destruktiv proseslərin neytrallaşdırılmasına nail olundu. Həmin tarixi dövrün qanunauyğunluqlarına və reallıqlarına bir daňa nəzər yetirdikdə belə bir neticeyə gəlmək olur ki, qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin sistematiq surətdə əsası qoyulmamışdan önce ölkə daxilində bir sıra dağıdıcı ünsürlərin qarşısının alınması, diskriminasiya və kataklizmlərlə müşayit edilən xaotik proseslərin neytrallaşdırılması, bütün bunların fonunda isə siyasi sabitliyin təmin edilməsi lazımdır ki, Ümummilli Lider Heydər Əliyev, ilk növbədə, sadalanan strateji vəzifələr üzərində hərəkət edərək buna nail oldu.

## Ulu Önder Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın gerçek müstəqilliyini təmin etdi

Bütün bunların qanunauyğun

nəticəsi kimi, 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük eksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu Önder Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmiz tərəqqi yoluna çıxaraq tarixi nailiyətlərə əldə etməyi başladı. Beləliklə, Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbə ilə ikinci dəfə siyasi hakimiyətə qayıtmış xalqımızın çoxasrlıq tarixinə taleyülü möhtəşəm siyasi hadisə kimi daxil oldu.

## Qeyd etdiyimiz kimi, bundan sonra ölkədə siyasi sabitlik təmin edildi - xaos və kataklizmlərin qarşısı maharətlə alındı. Ulu Önder Heydər

Əliyevin zamanında atlığı praqmatik addımlar bir əsrərə ikinçi dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin etdi. İctimai-siyasi sabitliyin təmin edilməsi və sistematiq səciyyəli kompleks tədbirlərin görülməsi nəticə etibarilə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu prosesinin başlanması mümkün edən strateji faktor oldu. Ulu Önder Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin ebədi və dönməz xarakter almamasına nail oldu. Bu tarix, eyni zamanda, Azərbaycanın dünya birliliyinə qovuşması, dünya dövlətlərinə tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ölkəmizdə 1993-cü ilden etibarən həyata keçirilən siyasi kursun prioritətlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönündə atılan addımlar demokratianın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərəqərə olmasına zəmin yaratdı.

## Müstəqil dövlət quruculuğu Azərbaycanın qüdrətini artırı, yeni inkişaf perspektivləri yaratdı

Bütövlükdə, Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu Önder Heydər Əliyev, eyni zamanda, dövletin hüquqi bazasının möhkəmləndirilmesi istiqamətində də müstəqil addımlar atdı. Belə ki, Ümummilli Liderin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərəqərə edilməsi üçün möhkəm hüquqi baza yaratıldı. Möhkəmə İslahatlarının həyata keçirilməsi, Konstitusiya Möhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılması məhüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğunun təmin olunması, vətəndaş cəmiyyətinin bərəqərə edilməsi istiqamətində ciddi addımlar atıldı. Bütövlükdə, Ulu Önder Heydər Əliyevin rəhbərliyi ilə

həyata keçirilən siyasi kurs Azərbaycanın gerçek müstəqiliyini təmin etdi.

## Azərbaycanlıq ideologiya-si universal ideoloji formula kimi milli həmrəyliyi təmin edən mühüm strateji faktor oldu

On mühüm məqamlardan biri budur ki, Azərbaycan dövlətçiliyinin əsaslarının gücləndirilməsi, milli həmrəylik və bütövlüyün təmin olunması kontekstində Ümummilli Lider Heydər Əliyevin əsasını qoymuşa əhəmiyyət kəsb etdi. Məlumdur ki, 1990-ci illərin əvvəllerində ölkəmizin gələcək taleyi ilə bağlı problemlərdən biri də köhnə siyasi sistemin dağılması ilə cəmiyyətdə yaranan ideoloji və mənəvi böhran olub. Köhnə ictimai-siyasi quruluş dağılıqdan sonra onun ideoloji və mənəvi dayaqları da iflasa uğrayıb. Həmin siyasi quruluşun illərə formalasdırıldı və tərbiye etdiyi ictimai şüur yeni ideoloji axtarışına çıxməq məcburiyyətində qalıb. Bu dövr ister yeni cəmiyyət modelinin qəbul edilməsi, isterse de milli ideoloji formalarının axtarılması ilə xarakterik idi. Məhz belə bir mürəkkəb siyasiyanın fonunda siyasi palitradada təmsil olunan qüvvələr özlərinin qrup mənafeləri namine müxtəlif ideoloji cərəyanlara istinad etməyə çalışırdılar. Belə olduğu halda, konstruktivlik və milli həmrəylik namine mövqelərin yaxşılaşdırılması əvəzində maksimalistlik məyilləri artır, bir-birini inkar formulu aksiomaya çevrilirdi. Vətəndaş həmrəyliyi yarada biləcək ideoloji isə yalnız 1993-cü il siyasi dönməndən sonra səslənməyə başlayıb. Bu, Ulu Önder Heydər Əliyev tərəfindən irəli sürürlən müddəələr olub. Xalqımızın Ümummilli Liderinin müəllifi olduğu azərbaycanlıq ideoloyası özündə ümumbəşeri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən strateji faktor olub. Azərbaycanlıq, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıların milli istinad mənbəyinə çevrilib. Bu ideoloji siyasi mənsubiyətindən, dini əqidəsindən asılı olma yaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdi və milli həmrəylik mənbəyi sayıldı. Bu gün dünyaya özünəməxsüs tolerantlıq modeli teqdim edən, multikulturalizmin inkişafına töhfə verən Azərbaycan dövləti dini, etnik fərqliliyin birləşdirilməsinin ən yüksək nümunəsi sayılır. Bunun da əsasında məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoymuşa əhəmiyyətli universal ideoloji formula olan azərbaycanlıq ideologiyasının dayanır.

Beləliklə, bütün bu faktlar və reallıqların fonunda əminliklə qeyd edə bilərik ki, bir əsrərə iki dəfə istiqaliyyət qazanmış Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dinamik inkişafı bilavasitə liderlik amili ilə bağlıdır. Müstəqilliyin ilk illərində hakimiyətdə olan təcrübəsiz, səriştəsiz,



**Hikmet BABAÖĞLU**  
"Yeni Azərbaycan"  
qəzetinin baş redaktoru,  
Milli Məclisin deputati

antimilli qrupların milli maraqlara zidd fəaliyyəti nəticəsində xaos və anarxiya meydanına çevrilən Azərbaycanı böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Ona görə də Ulu Önder Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir.

## Heydər Əliyev siyasetinin uğurla davam etdirilməsi növbəti tarxi mərhələdə də Azərbaycanın inkişafını şərtləndirir

Bu gün Heydər Əliyev siyaseti. Onun layiqli davamçısı, hər bir azərbaycanının Prezidenti cənab İlham Əliyev tərəfindən milli maraqlara və müasir çağırışlara uyğun olaraq müvəffəqiyyətlə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində müasir müstəqil Azərbaycan möhtəşəm nailiyətlər qazanaraq yeni zirvələr fəth edir. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Prezident İlham Əliyev Azərbaycanın dinamik tərəqqisini təmin edən strateji inkişaf məqsədi qəbul edilmiş, isterse de milli ideoloji formalarının axtarılması ilə xarakterik idi. Məhz belə bir mürəkkəb siyasiyanın fonunda siyasi palitradada təmsil olunan qüvvələr özlərinin qrup mənafeləri namine müxtəlif ideoloji cərəyanlara istinad etməyə çalışırdılar. Belə olduğu halda, konstruktivlik və milli həmrəylik namine mövqelərin yaxşılaşdırılması əvəzində müstəqil Azərbaycanlıq ideoloyası özündə ümumbəşeri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən strateji faktor olub. Azərbaycanlıq, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıların milli istinad mənbəyinə çevrilib. Bu ideoloji siyasi mənsubiyətindən, dini əqidəsindən asılı olma yaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdi və milli həmrəylik mənbəyi sayıldı. Bu gün dünyaya özünəməxsüs tolerantlıq modeli teqdim edən, multikulturalizmin inkişafına töhfə verən Azərbaycan dövləti dini, etnik fərqliliyin birləşdirilməsinin ən yüksək nümunəsi sayılır. Bunun da əsasında məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoymuşa əhəmiyyətli universal ideoloji formula olan azərbaycanlıq ideologiyasının dayanır.

Bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, coxvəktorlu, milli maraqlara esaslanan xarici siyaset nəticəsində Azərbaycan regionun ən güclü aktoruna, yüksək beynəlxalq nüfuzu malik olan dövlətə çevrilib. Ölkəmizin xarici siyasetinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Yeni respublikamız tam müstəqil siyaset həyata keçirir. Buna görə də Azərbaycana olan rəğbet daim artır, ölkəmizə yüksək hörmət və etimad göstərilir.

Nəticə etibarilə, müasir, demokratik və qüdrətli ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyətlərə imza atır. Azərbaycan xalqı isə Prezident İlham Əliyevin siyasetini ürəkdən dəstəkləyir, Onu milli birliyin, dayanışmanın və həmrəyliyin simvolu kimi görür.

**AZƏRİ-AUDIT**  
**AUDİTOR FİRMASI**

**AZERI-AUDIT**  
**AUDITING FIRM**

 AZ-1033 Bakı, A.M.Cümə küçəsi 1C, mən.7  
 Tel:(+99412) 5117808; Mob:(+99450) 2101357

VOEN: 1300539751

E-mail: azeriaudit@mail.ru

7 apn., 1C A.M.Cümə St, Bakı AZ-1033

Tel:(+99412) 5117808 Mob: (+99450) 2101357

**MÜSTƏQİL AUDİTORUN HESABATI**

"Beton Məməlatları" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə

Rəy

1. Biz, "Beton Məməlatları" ASC-nin (bunda sonra "Cəmiyyət") 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gölərlər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatından və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasetinin əhəmiyyətli prinsiplərinin qisa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nüticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

**Rəy üçün əsaslar**

2. Biz audit Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditini aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının "Etika məcəlləsinin" (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bəvəd etmək məcburiyyətindən ibarət hesabatları tələblərinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit səbutları rəyimizi əsaslandırmaq üçün yetərlər və münasibdir.

**Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik**

Biz diqqəti Cəmiyyətin maliyyə hesabatlarına dair izahəcisi qeydlərində olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nüticələri ilə bağlı Cəmiyyətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəltmək istərdik. Izahəcisi qeydlərə hazırlı şəraitdə Cəmiyyətin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliğin mövcud olması göstərilmişdir. Bu şəraitlə əlaqədar biz öz mülahizələrimizə dəyişikliklər etməmişik.

**Əsas audit məsələləri**

3. Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditini baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

1

| Maddənin №-si |   | Qeydlər | 2019      | 2018      |
|---------------|---|---------|-----------|-----------|
|               |   |         |           |           |
|               | <b>AKTİVLƏR</b>                                     |         |           |           |
| 1             | Uzunmüddətli aktivlər                               |         |           |           |
| 10            | Qeyri-maddi aktivlər                                |         |           |           |
| 11            | Torpaq, tikili və avadanlıqlar                      | 6       | 237348.30 | 304238.65 |
| 12            | Daşınmaz əmlaka investisiyalar                      |         |           |           |
| 13            | Bioloji aktivlər                                    |         |           |           |
| 14            | Təbii sırvatlar                                     |         |           |           |
| 15            | İştirak pay metodu ilə uçota alınmış investisiyalar |         |           |           |
| 16            | Təxirə salınmış vergi aktivləri                     |         |           |           |
| 17            | Uzunmüddətli debitor borcları                       |         |           |           |
| 18            | Sair uzunmüddətli maliyyə aktivləri                 |         |           |           |
| 19            | Sair uzunmüddətli aktivlər                          |         |           |           |
|               | <b>Cəmi uzunmüddətli aktivlər</b>                   |         | 237348.30 | 304238.65 |
| 2             | Qısamüddətli aktivlər                               |         |           |           |
| 20            | Ehtiyatlar  |         |           |           |
| 21            | Qısamüddətli debitor borcları                       | 7       | 421772.95 | 161309.68 |
| 22            | Pul vəsaitləri və onların ekvivalentləri            | 8       | 13801.79  | 10522.28  |
| 23            | Sair qısamüddətli maliyyə aktivləri                 |         |           |           |
| 24            | Sair qısamüddətli aktivlər                          | 9       | 83226.08  | 83226.08  |
|               | <b>Cəmi qısamüddətli aktivlər</b>                   |         | 518800.82 | 255058.04 |
|               | <b>CƏMI AKTİVLƏR</b>                                |         | 756149.12 | 559296.69 |
|               | <b>KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>                        |         |           |           |
| 3             | Kapital   |         |           |           |
| 30            | Ödənilmiş nominal (nizamnamə) kapital               | 13      | 463984.00 | 463984.00 |
| 31            | Emissiya göləri                                     |         |           |           |
| 32            | Geri alınmış kapital (sahmlər)                      |         |           |           |
| 33            | Kapital ehtiyatları                                 |         | 24914.00  | 24914.00  |
| 34            | Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)         |         | 103974.35 |           |
|               | <b>Cəmi kapital</b>                                 |         | 592872.35 | 488898.00 |
| 4             | Uzunmüddətli öhdəliklər                             |         |           |           |
| 40            | Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər       |         |           |           |
| 41            | Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər           |         |           |           |
| 42            | Təxirə salınmış vergi öhdəlikləri                   |         |           |           |
| 43            | Uzunmüddətli kreditor borcları                      |         |           |           |
| 44            | Sair uzunmüddətli öhdəliklər                        |         |           |           |
|               | <b>Cəmi uzunmüddətli öhdəliklər</b>                 |         |           |           |
| 5             | Qısamüddətli öhdəliklər                             |         |           |           |
| 50            | Qısamüddətli faiz xərcləri yaranan öhdəliklər       |         |           |           |
| 51            | Qısamüddətli qiymətləndirilmiş öhdəliklər           |         |           |           |
| 52            | Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər     | 10      | 12088.02  | 3674.69   |
| 53            | Qısamüddətli kreditor borcları                      | 11      | 6569.10   | 1209.25   |
| 54            | Sair qısamüddətli öhdəliklər                        | 12      | 144619.65 | 65514.75  |
|               | <b>Cəmi qısamüddətli öhdəliklər</b>                 |         | 163276.77 | 70398.69  |
|               | <b>CƏMI ÖHDƏLİKLƏR</b>                              |         | 163276.77 | 70398.69  |
|               | <b>CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>                   |         | 756149.12 | 559296.69 |

 RƏHBƏR  
BAŞ MUHASIB


3

**Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti**

4. Rəhbərlik maliyyə hesabatlarının IFRS (Beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvler nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçutunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

**Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti**

5. Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvler nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığını dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvler nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

**"Azəri-Audit" auditor firmasının direktoru**  
**Rafiq Adil oğlu Namazəliyev**

**Auditor**  
**Fuad Yaşar oğlu Namazəliyev**

Bakı, Azərbaycan Respublikası  
 18 may 2020-ci il



2

# Hafiz Hacıyev: "Bu adam müəyyən şəxslərin "tryapka"sı, əlaltısı olub"

**D**eyir zaman hər şeyi üzə çıxarıır və hər kəs də gec-tez layiq olduğu cəzani alır. 27 il "müxalifətdəyəm" de-yənlərin əqidəsi, məsləki, sat-qılığı, əxlaqsızlığını zaman, özü də dünyani ağuşuna alan koronavirusun baş aldığı bir dövrdə elə üzə çıxardı ki, virus qaldı bir yana, AXCP-nin Rəya-sət Heyətinin "zoom" iclasında Əli Kərimli başda olmaqla mü-xalifətin, xüsusilə də müsavat-çilərə qarşı söyüş və təhqirlərə yol vermələri ilə bir daha cəb-həcılərin nifrətini göstərdi və bu da boğazdan yuxarı "milli demokratların" siyasi məhv olacaqının labidi idi.

Müasir Məsavat Partiyasının sədri Hafiz Hacıyev sözügedən proselərə münasibət bildirək vurğulayıb ki, müxalifət partiyalarını "tryapka" adlan-dıraraq təhqir edən istər AXCP sədri Kərimli Əli, istərsə də elə həmişə trayapka olan "Milli Şura" sədri yox, "Yurd" şəfinin sədrini traypkası olan Cəmil Həsənlinin danişdiqları ele onun trayapka olmasına, "ağılının" gös-təricisidir: "Cəmil Həsənli həmişə idarə olunan. Və AXCP-nin toplasında müsavatçıların təhqir edilməsi Əli Kərimlinin ssenarisidir. Çünkü bu mənə-viyatsızlar nə cəmiyyətdə, nə də si-yasi meydanda yox kimidirlər. iller böyü mənasız hücumları olub və artıq hakimiyətə gəlmək eyforiyasının sıfıra endiyi bir vaxtda hər iki partiyanın fealları bir-birinə hücumu keçmələri qeyr-möcüze doğuran hadisə deyildi.



Bir trayapka olan hər iki partiya sədr-ləri bele bir təhqir, söyüslərlə "varlıqlarını" nümayiş etdirmək istədilər. Ancaq, necə deyərlər, bu əxlaqsızlar "qaş düzəldikləri yerdə, vurub o kor gözlərini də çıxardılar". Nəticədə onların yanlış siyaseti müxalifətdəkiləri ni his-siyatına toxundu.

"Ermənilərin sözüyle oturub duran əxlaqsızlar elə əxlaqsız söz də danişir"

H.Hacıyev onu da bildirib ki, istər Kərimli Əli, itsərsə də Həsənli Cəmil günörvədən əxlaqsız, mənəviyyatsız satqınlar olublar: "Hər ikisi ermənilərin sözüyle oturub-duran tərbiyesiz və ci-nayetkarlardır. Bəli, cinayətkarlıdır! Çünkü dövlətini, xalqını satan en böyük cinayətkardır. Bize qarşı isə çox əxlaqsız söz danışıblar. Ona görə də belə də olmalydı. Çünkü bir adam ki, qızını erməniyə ərə verə və gedib erməni nəvəsini qucağına götürə, ondan nə gözləmek olar? Kərimli Əli idə, Həsənli Cəmil də həmişə zaman-zaman satılmışlardır və müəyyən şəxslərin "tryapka"sı, əlaltısı olublar. Prezident Aparatında "tryapka"yla gəzirdi ki, onun kitabını çap etsinlər. Hər iki əx-laqsızlardır və ətrafindakılar da o sə-viyədə olanlardır".

Rəfiqə HÜSEYNOVA

H.Hacıyevin fikrincə, Azərbaycan-də olan sağlam müxalif qüvvələr də bu məsələyə münasibət bildirməlidirlər: "Bunlar niyə susublar, çox maraqlıdır. Özünüz də gördünüz ki, Eldəniz Quliyev de bu adamlardan ayrıldı. Həmişə haqqı deyib, bunların kimliyini açıb or-taya qoymuşam. Bizim bele insanlar bunlara aldandılar, elə bildilər Amerika-yaya satılmış adamı getirib prezident edəcəklər və Gültəkin Hacıbəyli kimi mənəviyyatzı, rəzil, satqın Azərbay-canın Xarici İşler Naziri olacaq. Bunlar gördür ki, yanlışlar, xalqımız ağılli-dir, hər şeyi gözəl başa düşür. Ona görə də bu cür insanlara qarşı çox sərt şəkildə mövqeyimizi bildirməliyik. Düşünürəm ki, bele bir insanın bundan sonra Azərbaycana gəlməsinə imkan verilməmelidir. Hər halda mən yaxın günlərdə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək onla-rın fəaliyyətlərinin yoxlanılmasını xahiş edəcəm. Eldəniz müəllim də çox sağ olsun ki, indi hər şeyi başa düşdü. Deyir ki, "kor atın da elə kor nalbəndi olacaq". Kərimli Əli, Həsənli Cəmil kimi satqınların komandası da özüne oxşayacaq. Hər halda biz siyasi mü-barizəmizi davam etdiririk və digər müxalif partiyaları da məsələyə müna-sibət bildirsinlər. Hakimiyətə dialoqa getmək qəbahət deyil, qəbahət odur ki, ermənilərlə dialoqa gedəsən. Bu gün Azərbaycanın iki mərd oğlu Dil-qəm və Şahbaz Cəmilin erməni quda-sının qohumlarının eşsirliyindədir və bu güne kimim o haqda bir kəlme söz de-məyi. Onların axşama kimi bizim əleyhimizə qara yaxmalarından isə heç də narahat deyilik".



Onun da axırına  
lap az qalib

İLHAM

*Bu gün çoxları arasında heç də xoş olmayan fikir formalaşıb. Yə-ni kimi dindirsən, danışdırsan və ya hansısa məsələ ilə bağlı müba-hisələr yaratsan həmsöhbətin "onun axırına lap az qalib" və ya deyəcək ki, "bu ABŞ-in, İsrailin, Avropanın bir oyunudur", ən zəif bilgi sahibi isə fikrini "bu bir si-yasətdir" deyib, sağılsız, hələlik-siz dabanı üstə 180 dərəcə fırla-nub, gedəcək işinin gücünün da-lınca. Səndə təbii ki, bu əndrabadı münasibətdən təccübəlnəməyə-cəksən. Ona görə ki, səndə kimə-sə eyni sıfəti nümayiş etdirmisən.*

Sən də, dostlarınızla, tanışlarınızla səhbətində dəlxli ol-mayan müdrikliklə demoqojiyadan yaranmasın. Avstraliyalı yazıçı Safir Moriç yaxşı deyib, "hər kəs özünün uzaqqorən siyasetçi və ən savadlı təbib olduğunu iddia edir". Doğurdanda bu gün kimi dindirsən deyəcək ki, Zbignev Bjezinskiden daha siyasi təfəkkürə və analitik təhlilərə malikdir və ya iddia edəcək ki, Hipokratdan öncə dünyaya gəlse idi, bu gün dünya həkimləri onun adı ilə and içib, peşələrinin icrasına başlayacaqdılar. Bu ba-xımdan bu setirləri oxuyarkən qırmışma, gülümseyib, özünü çox bilmış kimi də göstərme. Nəise...

Bu gün cəmiyyətdə beyinləri məşğul edən əsas mövzu koronavirus pandemiyasıdır. Dünyanın istənilən nöqtəsində eyni anda bir-neçə münəqışə bölgəsi yaranan, döyüslər aparan, insanları qırğına verən, planetlərə kəşflər aparıb, bunla bağlı farəhələ bağırın böyük-böyük dövlətlər virusun elində əsir-yesir olub. Xüsusilə, korono-virus epidemiyası tibb elminin inkişaf etdiyi iddia edilən ABŞ-i, İsraili və Avropa dövlətlərini böyrü üstə qoyub. Hər gün bu dövlətlərdə minlərlə insan virusa yoluxur, yüzlərlə biçarə heyatlarını itirir. Hakimiyətlər isə yazıq-yazıq yoluxmalara və ölüm hallarına baxıb, köks ötürür-lər. Vəziyyətdən çıxməq üçün bəzən bir-birini ittiham da edirlər. Çin iddia edir ki, virusu ABŞ ordusu Uhanda yayıb. Tramp hakimiyəti də, Çini bilərkən insan qırğınlarına nail olmaq və dünya iqtisadiyyatını çökdürmək üçün virusun ölkələrə yayılmasını həyata keçirib.

Bu arada Almaniya, Brazilya və İtaliyada ABŞ-in mövqeyindən çıxış edərək, Çini ittiham edib və rəsmi Pekin qarşı 3 trilyon dollar təzminat tələbi ilə beynəlxalq məhkəməyə müraciət etmək fikirlərini açıqlayıblar. Maraqlıdır ki, dünya ölkələrinin bir-birine dəyidiyi, siyasetçilərin çərəsiz vəziyyətdə ora-bura vurnuxduğu halda sadə insanlar yenədə, ənənəvi sadəliklərdən el çəkmirlər. Bu gün kiminle görüşsən, səhbət etsən koronavirusdan danişir. Əksəriyyəti də, pandemiya ilə bağlı özünün dü-shüncələrini dile getirir, ağıllı məsləhətlərini verir, təkliflərini dilə gətirir. Bəzəndə açıq şəkildə deyirki, virus - filan yoxdur, bütün bunlar böyük dövlətlərin oyunlarıdır. O günləri də televiziyaların birinin hazırladığı reportajda polisin "niyə maska taxmamısınız" sualına vətəndaş "men ölmək istəyirəm" cavabını eşidənde heç də təcübəlnəmədim. Çünkü, məsuliyyətsizlik, laqeydlik bəzi insanların sanki qanlarına hopub. Amma 3-5 məsuliyyətsizə görə bütün cəmiyyət əziiyyət çəkməlidir.

Hesab edirəm ki, hər kəs vətəndaşlıq mövqeyini ortaya qoymalı və "Biz birlikdə güclük" çağrısına əməl etməlidir. Yalnız bu halda pandemiyya qalib gəlmək olar. Məndən demək və yazmaqdır. Herbert Uels deyirdi ki, "Haqqı hər zaman müdafiə et, anlayan olmasa belə vicdanına hesab verməkdən xilas olarsan".

## "Milli Şura" öz üzərinə söyüş müxalifəti adını götürüb"



Mais Səfərli "Ses" qəzetiə açıqlama-sında bildirdi ki, bu gün istər AXCP, istərsə də onun daxil olduğu "Milli Şura" deyilən qurum özünün en böhrənli günlərini yaşayır: "Burda dağılma və geriləmə prosesi göz qabağındadır. Bu gün Azərbaycanda yeni siyasi kanfigu-rasiyanın formallaşma prosesi gedir və Prezident İlham Əliyev Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin yenidən qurulması ilə bağlı bir müddət bundan önce açılım elan etdi və bütün siyasi qüvvələri dialoqa dəvet etdi. Lakin bu gün AXCP və Məsavat bu dialoqdan imtina etdilər. Mehəz onlarda gedən o geriləmə, zeifləmə və dağılma prosesləri onların mehz bu dialoqdan imtina etməsi ilə bağlıdır. Çünkü həmin teşkilatlarda

çoxlu sayıda insanlar, iqtidar müxalifə münasibətlərinin yaxşılaşdırılmasının tərefdarlarıdır. Ona görə də, burda artıq diqradasiya prosesləri onsuza gedirdi. Onların dialoqdan geri çekilmələri və iştirak etməmələri bir daha o prosesi sürətləndirdi".

M.Səfərli bildirib ki, son istefalar onu göstərdi ki, ümumiyyətlə istər AXCP, istər "Milli Şura" tükenibdir: "Milli Şura" artıq öz üzərinə söyüş müxalifəti adını götürüb. Bu hər kəsi cəmiyyətdə qıcıqlandırır və cəmiyyətdə hər kesin etirazına səbəb olur. Bu proseslər bele davam edərsə və onlar normal siyasi fəaliyyətlə məşğul olmasalar-sa.... öz fəaliyyətlərini Azərbaycan konstitusiyası və qanunlarına uyğun şəkildə qura bilməsələr yenidən elə hesab edirəm ki, bu dağılma prosesi davam edəcəkdir və onlar tarixin arxivinə gömüləcəkdir". M.Səfərli onu da bildirdi ki, bu gün Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq istəyən qüvvələr var: "Həmin xarici qüvvələrde ölkə daxili-lində olan müxalifətdən istifadə edirlər. Amma onların nə etməsindən və nə is-təməsindən asılı olmayaraq onlar ölkə-mizlə bağlı məkrili planları baş tutmaya-caqdır. Hər zaman olduğu kimi bu dəfə de müxalifə düşərgesini təmsil edən şəxslər iflasla üzləşməli olacaqlar".

Gülyana

### Afrikada COVID-19-a yoluxanların sayı 220 minə çatıb



Afrikada yeni növ koronavirusa yoluxanların sayı 220 minə yaxınlaşıb, 5 min 869 nəfər isə virusdan həyatını itirib. SIA xəbər verir ki, son 24 saatda Afrikada 7 min 343 nəfər virusa yoluxub.

Virusdan sağalanların sayı isə 100 min 700-ü keçib. Ən çox itki isə Misirdə müşahidə edilib. Öl-kədə 1377 ölüm faktı qeydə alınıb. Cənubi Afrikada 1284 nəfər vəfat edib, Əlcəzairdə 741 nəfər, Sudanda 401 nəfər, Nigeriyada 387 nəfər, Kamerunda 212 nəfər və Mərakeşdə 211 nəfər vəfat edib.

RH MMC Konsolidə edilmiş Maliyyə vəziyyəti haqqında hesabat  
31 dekabr 2019-cu il tarixinə

(Azərbaycan manatı ilə)

| Maddənin №-si |   | Qeydlər | 31.12.19       | 31.12.18       |
|---------------|---|---------|----------------|----------------|
| 1             | <b>AKTİVLƏR</b>                                 |         |                |                |
| 10            | Uzunmüddətli aktivlər                           | 6       | 4357483        | 4693397        |
| 11            | Torpaq, tikili və avadanlıqlar                  | 7       | 515            | 573            |
| 17            | Qeyri-maddi aktivlər                            | 9       | 0              | 0              |
| 18            | Üzunmüddətli debitor borcları                   | 8       | 0              | 0              |
| 19            | Sair uzunmüddətli maliyyə aktivləri             | 10      | 26364          | 13528          |
|               | <b>Cəmi uzunmüddətli aktivlər</b>               |         | <b>4384362</b> | <b>4707498</b> |
| 2             | Qısamüddətli aktivlər                           | 11      | 0              | 1581           |
| 20            | Ehtiyatlar                                      | 12      | 1981044        | 448204         |
| 21            | Qısamüddətli debitor borcları                   | 13      | 113208         | 307508         |
| 22            | Pul vəsaitləri və onların ekvivalentləri        | 14      | 0              | 0              |
| 23            | Sair qısamüddətli maliyyə aktivləri             | 15      | 4666           | 29990          |
|               | <b>Cəmi qısamüddətli aktivlər</b>               |         | <b>2098918</b> | <b>787283</b>  |
|               | <b>CƏMI AKTİVLƏR</b>                            |         | <b>6483280</b> | <b>5494781</b> |
| 3             | <b>KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>                    |         |                |                |
| 30            | Kapital   | 16      | 57278          | 57278          |
| 33            | Ödənilmiş nominal (nizamnamə) kapital           |         | 909056         | 909056         |
| 34            | Bölgündürülməmiş mənfəət (ödənilməmiş zərər)    |         | 1282597        | 497626         |
|               | <b>Cəmi kapital</b>                             |         | <b>2248931</b> | <b>1463960</b> |
| 4             | <b>Uzunmüddətli öhdəliklər</b>                  |         |                |                |
| 40            | Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər   | 17      | 3744735        | 3770664        |
| 43            | Uzunmüddətli kreditor borcları                  | 18      | 0              | 0              |
| 44            | Sair uzunmüddətli öhdəliklər                    | 19      | 939            | 0              |
|               | <b>Cəmi uzunmüddətli öhdəliklər</b>             |         | <b>3745674</b> | <b>3770664</b> |
| 5             | <b>Qısamüddətli öhdəliklər</b>                  |         |                |                |
| 50            | Qısamüddətli faiz xərcləri yaranan öhdəliklər   | 20      | 0              | 52483          |
| 52            | Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər | 21      | 264719         | 3237           |
| 53            | Qısamüddətli kreditor borcları                  | 22      | 223956         | 204437         |
| 54            | Sair qısamüddətli öhdəliklər                    | 23      | 0              | 0              |
|               | <b>Cəmi qısamüddətli öhdəliklər</b>             |         | <b>488675</b>  | <b>260157</b>  |
|               | <b>CƏMI ÖHDƏLİKLƏR</b>                          |         | <b>4234349</b> | <b>4030824</b> |
|               | <b>CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>               |         | <b>6483280</b> | <b>5494781</b> |

Konsolidə edilmiş Mənfəət və zərər haqqında hesabat  
(xərclərin funksiyalar üzrə) 31 dekabr 2019-cu il tarixinə

(Azərbaycan manatı ilə)

| Bölmənin / maddənin №-si | Qeydlərə istinad                             | 31.12.19 | 31.12.18       |
|--------------------------|--|----------|----------------|
| 60                       | Əsas əməliyyat gəliri                        | 24       | 6229097        |
| 70                       | Satışın maya dəyari                          | 27       | (4613415)      |
|                          | <b>Ümumi mənfəət</b>                         |          | <b>1615682</b> |
| 61                       | Sair əməliyyat gəlirləri                     | 25       | 2777.82        |
| 62                       | Maliyyə gəlirləri                            | 26       | 0.00           |
| 71                       | Kommersiya xərcləri                          | 28       | 21820.00       |
| 72                       | Inzibati xərclər                             | 29       | 364713         |
|                          | <b>Əməliyyat mənfəəti (zərəri)</b>           |          | <b>1231926</b> |
| 63 və 75                 | Maliyyə mənfəəti və zərəri                   |          |                |
|                          | <b>Vergiqoyulmadan avval mənfəət (zərər)</b> |          | <b>1231926</b> |
| 90                       | Mənfəət vergisi                              | 32       | (246385)       |
|                          | <b>Adı fəaliyyətdən mənfəət (zərər)</b>      |          | <b>985541</b>  |
|                          |  |          | <b>7456490</b> |

## Konsolidə edilmiş Kapitalda dəyişikliklər haqqında hesabat

31 dekabr 2019-cu il tarixinə

(Azərbaycan manatı ilə)

| Göstəricilər  | Nizamnamə kapitalı | Əlavə kapital ehtiyatı | Bölgündürülməmiş mənfəət (ödənilməmiş zərər) | Cəmi kapital |
|---|--------------------|------------------------|--|--------------|
| 31 dekabr 2017-ci il tarixinə                         | 57278              | 4380561                | 497626                                       | 4935465      |
| İl üzrə mənfəət (zərər)                               | 0                  | 0                      | 144756                                       | 144756       |
| Mənfəət vergisi                                       | 0                  | 0                      | 28951  | 28951        |
| Elan edilmiş dividendlər                              | 0                  | 0                      | 62924  | 62924        |
| Mənfəətin istifadəsi                                  | 0                  | 0                      | 52881  | 52881        |
| Dəyişikliklər + -                                     | 0                  | (3471505)              | 0  | (3471505)    |
| 31 dekabr 2018-ci il tarixinə                         | 57278              | 909056                 | 497626                                       | 1463960      |
| İl üzrə mənfəət (zərər)                               | 0                  | 0                      | 933920                                       | 933920       |
| Mənfəət vergisi                                       | 0                  | 0                      | 186622                                       | 186622       |
| Elan edilmiş dividendlər                              | 0                  | 0                      | 203923                                       | 203923       |
| Mənfəətin istifadəsi                                  | 0                  | 0                      | 542567                                       | 542567       |
| Dəyişikliklər + -                                     | 0                  | 0                      | 808  | 808          |
| 31 dekabr 2019-ci il tarixinə                         | 57278              | 909056                 | 497626                                       | 1463960      |
| İl üzrə mənfəət (zərər)                               | 0                  | 0                      | 1231926                                      | 1231926      |
| Mənfəət vergisi                                       | 0                  | 0                      | 246385                                       | 246385       |
| Mənfəətin istifadəsi                                  | 0                  | 0                      | 203571                                       | 203571       |
| 2019-cu ilin xalis bölgündürülməmiş mənfəəti (zərəri) | 0                  | 0                      | 781970                                       | 781970       |
| 31 dekabr 2019-ci il tarixinə                         | 57278              | 909056                 | 497626                                       | 1463960      |

## Konsolidə edilmiş Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

31 dekabr 2019-cu il tarixinə

(Azərbaycan manatı ilə)

| Sıra sayı | Göstəricilərin adı   | Qeydlərə istinad | 31.12.19  |
|-----------|--|------------------|-----------|
| 1         | Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti                            |                  |           |
|           | Vergidən əvvəlki mənfəət (zərər)   | 19               | 1231926   |
|           | Mənfəət vergisi üzrə xərclər   |                  | 246385    |
|           | Amortizasiya ayırması (xərçi)  |                  | 521674    |
|           | Xərçi valyuta ilə əməliyyatlardan xalis gazancı  |                  | (16120)   |
|           | Kreditör borcları və hesablamaların artımı (azalması)                                  |                  | 57230     |
|           | Malsatın və podratçılara qısamüddətli kreditör borclarında (azalma) artma              |                  |           |
|           | diger aktivlərin azalması (artması)  |                  | (1349344) |
|           | diger öhdəliklərin (azalması) artması  |                  | 228515    |
| 2         | Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti                      |                  | 920266    |
|           | İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti                          |                  |           |
|           | Əmlak və avadanlığın alınması  |                  |           |
|           | TTA, QMA və digər üzünn. aktivlərin satılmasından eldə olunan pul vəsaitləri           |                  | 349872    |
|           | Qisa və uzunmüddətli borclar üzrə pul vəsaitlərinin xaric olmaları                     |                  | 1162971   |
|           | Dividentlərin və galırın digər oxşar növləri şəklində pul vəsaitlərinin daxil olmaları |                  | (203923)  |
|           | İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti                    |                  | 1308920   |
| 3         | Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti                           |                  |           |
|           | Səhmlərin buraxışınan eldə edilmiş vəsaitlər   |                  |           |
|           | Təminatlı kreditlərdən eldə edilmiş vəsaitlər  |                  |           |

|   |                 |
|---|-----------------|
| Borc alınmış məbleğlərin geri qayt-na görə pul vəsaitlərinin xaric olmaları                                   | 52483           |
| Alınmış faizlər şəklinde pul vəsaitlərinin daxil olmaları   | 20619           |
| Məqsədli maliyyələşdirmə şəklinde pul vəsaitlərinin daxil olmaları  | (1007677)       |
| Faizlər şəklinde rul vəsaitlərinin xaric olmaları   | (892491)        |
| Maliyyələşdirmə üzrə fəaliyyətlər ilə əlaqədar fəvqələdə xaric olmalar və daxil olmalar                       | 2021421         |
| <b>Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xalis hərəkəti</b>                                     | <b>194355</b>   |
| <b>4 Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)</b>                                       | <b>(194299)</b> |
| <b>5 Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəline olan məbləği</b> | <b>307508</b>   |
| <b>6 Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı</b>    | <b>113209</b>   |

## Müstəqil auditorun hesabatı (rəyi)

"RH" MMC-nin Rəhbərliyinə

## Rəy

Biz, "RH" MMC-nin 31 dekabr 2019-cu il tarixə maliyyə vəziyyəti haqqında balans hesabatından, məcmu gəlirlər haqqında hesabatından, kapitalda dəyişikliklər haqqında hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatından, habelə mühasibat uçotunun əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları 31 dekabr 2019-cu il tarixinə Cəmiyyətin maliyyə vəziyyəti və bu tarixdə başa çatmış il üzrə maliyyə nəticələ

*Məlum olduğu kimi, orta əsrlər Qafqaz Albaniyasında xristian qəbirüstü abidələr alban knyazlarının xaçdaşından ibarət idi. XIX əsrda erməni kilsəsi alban katolikiyini ləğv etməyə nail oldu. Tarixi reallıq ondan ibarət idi ki, Cənubi Qafqazda xristian kilsələrini əsasən müxtəlif apostollar idarə edirdilər. Alban kilsəsinin "erməniləşdirilməsi" ilə saxta erməni tarixçiləri xristian albanları müsəlman azərbaycanlılarla qarşı-qarşıya qoymaq istəyirlər. "Qeyd etmək lazımdır ki, Zaqqaziyada xristian abidələrinin yazılılarının dili milli deyil, konfesional mənsubiyət müyyən etmişdir. Məsələn, Ani şəhərində Maarifçi Giorgi zamanında (1215-ci ildə) gürcü və yunan dillərində izahedici yazılar verilmişdir. Lakin erməni "tədqiqatçısı" İ.A.Orbeli bunun nə yunan, nə gürcü deyil, erməni kilsəsi olduğunu "iddia edir".*

Sonralar erməni qırqoridan kilsəsinin nümayəndələri Cənubi Qafqazda, o cümlədən Gürcüstannda alban abidələrini erməniləşdirədikləri kimi, kilsələrdəki abidələr üzərindəki gürcü dilindəki yazılı pozaraq onu erməni dilindəki sözlerə əvəz etmişlər.

Gürcüstan çarı lütfkarlıq siyaseti ilə hər vəchlə qırqoryan ermənilərini pravoslav inancına doğru yönəldirməye çalışırdı, bu baxımdan siyasi cəhətdən tabe olan dövlətləri birləşdirmək üçün qarşısına məqsəd qoydu və bu istiqamətdə ermənilərlə bağlı ardıcıl siyaset yeritməyə başladı. Bu tədbirlər arasında en əhəmiyyətli erməni kilsəsinin gürcü kilsəsinə birləşdirilməsi cəhdı idi. Bu məqsədlə təcili iclas keçirildi. Bu müzakirələrdə Kartli yepiskopu İoan, o dövrün meşhur ilahiyyatçısı Arsen İkaltoeli, eləcə də yepiskoplar, ilahiyyatçılardan başqaları iştirak etdi. Müzakirələr səhər tezdən başladı və gec bitdi. Amma son nəticəyə gəlmədilər. Sonra David Aqmaşeneli müzakirəyə müdaхilə etdi. Gürcüstan çarının nitqi ictimaiyyətə böyük təsir bağışladı, amma gürcü və erməni kilsələrinin birləşməsi baş vermədi. Ermənilərlə olan dini münasibətlər Gürcüstandakı çoxsaylı pravoslav ermənilərin mövcudluğunu şübhə altında qoymuşdu. Bu qarşılıqlı münasibətlərin mahiyyəti tarixi mənə verirdi. Əvvəlcə erməni-gürcü qarşısızlaşdırması baş verən zaman gürcülər özlərini müdafiə edirdilər, ancaq Gürcüstanın ermənilərə siyasi təsirinin yayılmasıdan sonra vəziyyət dəyişdi. Bundan sonra erməni kilsələrinin temsilçiləri özərini gürcülerin hücumlarından qorumağa başladılar "İveriya"nın bir sənədi yazısında öyrənirik ki, əsrlər boyu gürcü vilayəti olan Varaşendə erməni rahibləri qədim gürcü kilsəsinin gürcü dilində yazılı olan daşı erməni dilinə yazılı olan daşı dəyişib, sonra da hamını əmin edirdilər ki, "kilsə də, ümumilikdə Varaşendə gürcülərə aid deyil".

1878-ci ildə Peterburqda dərc olunmuş D.Bakradzenin "Quriyyaya və Açırlı arxeoloji səyahət" əsərində ilk dəfə gürcü yazılarının qəsdən məhv edilməsi haqqında məlumat verilmişdi. Orada göstərilirdi: "Artvin kilsəsinin... bir böyük kilsə, gürcü dilində yazılı olan daşı ermənilər gizlədib öz daşları ilə əvəz ediblər. Yunanlar isə gürcülər ilə eyni dincinə inandıqları üçün kilsənin onlara qalmasını tələb edirdilər".

XIX əsrde başlanmış bu fəaliyyət XX əsrde də davam edir və bu prosesdə erməni cəmiyyətinin aşağı təbəqəsindən tutmuş mədəni təbəqəsinə kimi hamı iştirak edirdi. Akademik N.Berdzenişvili "1933-cü ildə Cavaxetianın ge-


nişlənməsi" əsərində necə-neçə gürcü yazılılarının pozulub erməni yazılıları ilə əvəz edilməsi barədə hadisəni təsvir etmişdir.

Ermənilər saxta Ermənistən tarixini işirdilmiş, saxta faktlar əsasında yaradır, gürcü tarixini, maddi-mənəvi abidələrini mənimseyirdilər.

"Yeri gelmişkən, burada qeyd elemək lazımdır ki, erməni neft sənayesindən olan messenatlar xüsusi Ermənistən tarixinin tam yaradılmasına, bu kiçik xalqın generalarlarından tutmuş kontrabatçılarına qədər hamını həddindən artıq şıxırtməyə səylə çalışırlar. Xüsusi-

gürcü və erməni kilsələri fərqli mövqə tuturdular. Bu dövrdə avtokefal gürcü kilsəsi ləğv olunub mülkləri dövlətin (Rusiya imperiyasının) hesabına keçirildiyi halda buradakı erməni kilsələri siyasi cəhətdən müteşəkkil həttə Rusiyanın imperiya hakimiyyətiyle açıq-ashkar aparan Eçmədzində yerləşən erməni teokratiyasının təsiri altında idi. Gürcülər ermənilərdən separativ hissələri qızışdırın kilsənin fəaliyyətini bu mənzərisini qeyd edirdilər. Gürcü pravoslavları imperiyanın qayıısından və diqqətindən kenarda qalmışdı.

F.Cəlilov yazır: "Doğu Anado-



## Alban xristian abidələrinin erməniləşdirilməsi

lə, onlar öz tarixi "xidmet"lərini və indiki nəziyyətlərini tufeyli yollarda daha doğrusu, tarixi daha aydın, şübhəli olmayan və qonşu xalqların üstüne gölgə salmaqla irəli çəkmək fürsətini əldən vermirlər. Onlar gürcüleri tarixi arxeoloji sahəde həyəsizcasına çapılıb-talayırlar, abidələrdən gürcü yazılılarını və kitabələrini qaşırırlar, qədim pravoslav ibadətkahlarının və boşalmış kilsələrinə erməni ruhaniləri tərəfindən tutulması aleyhine tədbir görüləməsi haqqında Baş Qafqaz İdarəsinə ərizə ilə xahiş edəməyi tapşırımlar. Həki çıxaranların sözlərinə görə artıq adı çəkilən kilsədən qədim ikonalar çoxdan oğurlanaraq Duşet erməni kilsəsinə aparılıb, torpaq sahəsi "gizli yollarla" kilsəyə qatılıb, kilsənin adı dəyişdirilərək. "Surp Qeurkovski" edilib və həmin vaxtdan da pravoslav kəsişləri bura ibadətə buraxılmırlar".

Gürcüstan çarı erməni kilsəsinin birləşdirilməsinə dair arzusunun reallaşmasını, məlum səbəblərə görə diqqətə və düşündürməş şəkildə həyata keçirməyə çalışırdı.

Hələ XIX əsrde Gürcüstanda

lu-Azərbaycan bölgelərindəsə əreb xəlifisinin yardımını ilə Qrigoryan kilsələrin yönetimi "hay"lara keçdi, türk xristianların və türk vənglərinin "hay"laşması prosesi başlandı. Anti-xalkidən yünlü xristianlığın "grigorian", bu məzhebdə olanların da "erməni" adlanması gələnəyi yalnız Azərbaycanda deyil, qonşu ölkələrə də orta əsrlər boyu davam etdi, təkər xristian qıpçaqlara deyil, tat, kürd, qaraçı, yəhudü grigoryan xristi anlara da "erməni" deyildi. Və zaman aşamasında onların çoxu gerçəkdən erməniləşib "hay"laşdı. Örnəyin, Muş bölgəsində erməni-grigoryan kürdlərin "hay"ca danışır əziz Kərapete and içməsini hay yazarlar da etiraf edir. (S.Lexatsi). "Hay"laşdırma siyaseti "alban" adı ilə bağlı sözlərin yazılı daşlardan, Alban vənglərində olan yazılıardan silib yox etmek yolu ilə gerçəkləşdirildi. Örnəyin, Qarabağdakı Qanzasar vəngində hətta "hay"ca yazılış Albnan sözü, Albnan katolikosu Ter-Apa Ohanesin (ve ya Tapan Ohanes) adı və onun "Calaldolu" soyadı bu ilkin yazdan silinmişdir:

Doğrudur, Azərbaycan, Gür-

Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

dəyişdirmişdir, "hay"ların önceki qrabardan aşxarabar dilinə keçməsində türk dilinin leksik, morfoloji, sintaktik təsiri çox aydın görünür. Tanınmış alman alimi Mordmann hələ 1870-de bu təsirin IV-VII əsrlərdə olduğunu yazdı: "Kazan-Astarxan tatarları və başqord, qaraçay-balkar dilinin özəyin də Altın Orda dövləti dönməndə gündəmədə olan yazılıqipaçqə ədəbi dili durur. Azərbaycan, Gürcüstan və Anadolu bölgələrində oğuz boylarıyla ortodoks və grigoryan qıpçaqların iç-içərə yaşıdığı çağlarda formalışmış qıpçaqların dilindəsə oğuz qatı daha qabarlı görünür. Eyni durum qıpçaq dilinin üstünlüyü ilə Türkistanda uyğur-özəbək (çağatay) dilinin yaranmasında, hətta Qırğız xaqanlığı dönməndəki runik yazılarında hiss olunmayan qıpçaq dilinin sonrakı çağlarda qarışış-qovuşma sonucu olaraq qırğızcan qıpçaqlaşmasında özünü göstərir".

**Vahid Ömərov**  
AMEA Qafqazşunaslıq İnstitutunun şöbə müdürü, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Qəzet 1991-ci il  
yanvarın 11-dən çıxır

13 iyun

## Formula 1 Azərbaycan Qran Prisi bu il bas tutmayacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) alınan qərara əsasən ictimaiyyətin nəzərinə çatdırır ki, Formula 1 Azərbaycan Qran Prisi bu il baş tutmayacaq. BŞH-dən SIA-ya verilən məlumatda görə, bu qərar davam edən global koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikası hökuməti, Formula 1 Dünya Çempionatının rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən aparılan geniş danışqlar nticəsində birgə qəbul olunub.

Koronavirus pandemiyasının səbəb olduğu və hazırda davam edən qeyri-müyyən vəziyyət yarış obyektiñin vaxtıñ tikiñib başa çatmasına əngel töretnökələ yanaşı bu proses zamanı tikinti işçiləri və mühəndisləri sağlamlıq baxımındañ təhlükə altında qoyur. Bununla yanaşı, bütün dünyada ölkələr tərəfindən həyata keçirilən müxtəlif önleyici tedbirler və həmçinin bu tədbirlərin ölkələr arasındañ səyahətə olan təsirləri bu il Bakıda yarış həftəsonunun reallaş-



ması imkanını bir az da azaldır. Bütün bu səbəblər bize Formula 1 Azərbaycan Qran Prisi 2020 yarışını ləğv etməkdən başqa seçim qoymur.

Bu qərərin alınmasında əməliyyat şirkətinin əsas məqsədi Azərbaycan xalqı ile yanaşı ölkəyə gələn Formula 1 azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığı və rifahını qorumaqdır. Buñki yarış həftəsonunun ləğvinə görə, alınan biletləri qaytarmaq isteyenlər əməliyyat şirkətinə bilet@bakugp.az elektron ünvanı vasitəsilə müraciət edə bilərlər. Əks halda alınan biletlər gələn il baş tutacaq yarış üçün saxlanılacaq.

## İsti hava şəraiti koronavirusun yayılmasına necə təsir göstərir?



### Bu gün Bakıda 40 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında havanın gün erzində günəşli və isti olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmetindən SIA-ya verilən məlumatda görə, havanın temperaturu Abşeron yarımadasında gecə 19-24, gündüz 35-40, Bakıda gecə 21-23, gündüz 38-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan



əşək 752 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 25-35 faiz təşkil edəcək.

Rayonlarda hava şəraitiñ əsasən yağımursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşek çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şəhər dağlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

## “Şeytana aldanıb botoks etdirdim”

Aktarısa Songül Öden etdirdiyi plastik müdaxilələri açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi İbrahim Selimin programına qonaq olarkən bir neçə dəfə burun əməliyyatı etdirdiyini açıqlayıb:

“Burun əməliyyatı etdirmişəm. Nəfəsala bilmirdim və əməliyyat masasına uzandım. Amma peşmanam, əslində indi nəfəsala bilmirəm. Ailəm icazə vermində, pul toplayıb gizli geddim. Həkim bütün qıçırdakları almışdı. Ondan sonra iki dəfə yenidən əməliyyat etdirdim. Qulağımdan qıçıraq alıb, burnumu düzəldilər. Amma o daməşq zamanı zədə aldı. Indi nəfəsala bilmirəm, amma həyatımı davam edirəm. Güldənə gözlərimin ətrafi qırıldı. Şeytana aldanıb botoks etdirdim. Gülüşüm pozuldu. ərablərlə bir reklam çarxına çəkiləndə rejissorlar gül dedi. “Burada gülmek düzgün alınmaz” deyib, onu fikrindən daşındırmağa çalışdım”.

**Baş redaktor:**

**Bəhruz Quliyev**

**Baş redaktorun müavinləri:**

**Valeh Məhərrəmli**  
**Fətulla Həsənov**

**Ünvanımız:** Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 66.

**Şəhadətnamə:** № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
E-mail: [ses@sia.az](mailto:ses@sia.az)  
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Ses”in komputer mərkəzində yığılın, sahifələrin “Azərbaycan” nəşriyyatında çap olunur.  
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet  
bazar və bazar  
ertesindən  
başqa hər gün  
nəşr olunur**

**Tiraj: 4600**

**Son sahifə**

**“Messi 70 yaşına  
qədər oynamalıdır”**



“Leo dönyanın və tarixin ən yaxşı futbolçusudur. Ona kömək etmək lazımdır. Artıq 25 yaşındaki kimi qaça bilməz, hərçənd ki, bəzən bunu edir”. Bu sözləri “Barcelona”nın sabiq oyunçusu Samuel Eto’O “Marca”ya açıqlamasında deyib.

Keçmiş komanda yoldaşını tərifləyən kamerunlu vətənen hücumçu Messinin oyunundan daha çox zövq almaq üçün onun karyerasını uzun illər davam etdirməli olduğunu bildirib: “Ona yaxşı komanda yoldaşları lazımdır ki, futboldan zövq almağa davam etsin. Messi mütləq 70 yaşına qədər oynamalıdır ki, hər birimiz onun oyununundan mümkün qədər çox zövq alaç”.

## “Şeytana aldanıb botoks etdirdim”

Aktarısa Songül Öden etdirdiyi plastik müdaxilələri açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi İbrahim Selimin programına qonaq olarkən bir neçə dəfə burun əməliyyatı etdirdiyini açıqlayıb:

“Burun əməliyyatı etdirmişəm. Nəfəsala bilmirdim və əməliyyat masasına uzandım. Amma peşmanam, əslində indi nəfəsala bilmirəm. Ailəm icazə vermində, pul toplayıb gizli geddim. Həkim bütün qıçırdakları almışdı. Ondan sonra iki dəfə yenidən əməliyyat etdirdim. Qulağımdan qıçıraq alıb, burnumu düzəldilər. Amma o daməşq zamanı zədə aldı. Indi nəfəsala bilmirəm, amma həyatımı davam edirəm. Güldənə gözlərimin ətrafi qırıldı. Şeytana aldanıb botoks etdirdim. Gülüşüm pozuldu. ərablərlə bir reklam çarxına çəkiləndə rejissorlar gül dedi. “Burada gülmek düzgün alınmaz” deyib, onu fikrindən daşındırmağa çalışdım”.